



XALQ QƏZETİ

№ 71 (29043) 4 aprel 2019-cu il, cümə axşamı

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnəşin qatarı ilə tanış olub



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnəşin qatarı ilə tanış olub.

Dövlətimizin başçısı Bakı Dəmir Yolu Vağzalında əvvəlcə Qəbələ dəmir yolu stansiyasının binasının eskiz layihəsinə baxdı.

Sonra Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnəşin qatarı ilə tanış oldu. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov bildirdi ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin sifarişli ilə İsveçrənin "Stadler Rail Group" şirkəti tərəfindən istehsal olunan 10 vagon-dan ibarət sərnəşin qatarı Türkiyə

və Gürcüstandan keçməklə martın 29-da Bakıya çatıb. Amma bundan əvvəl qatar Axalkalakidə quraşdırılmış xüsusi qurğuda test rejimində sınaqdan keçirilib. Qatarların Türkiyədə hərəkəti üçün Gürcüstan-Türkiyə-Gürcüstan sərhəd-keçid məntəqəsində vaqonda təkər cütələrinin eninə bazasının avtomatik olaraq 1520 millimetrdən 1435 millimetmə və əksinə dəyişdirilməsini



nəzərdə tutan yeni qurğu quraşdırılıb. Qatarda doqquz sərnəşin vaqonu və bir restoran var. Vaqonlar "standart", "komfort", "biznes" və "restoran" olmaqla dörd kateqoriyada istehsal edilib. Kateqoriyasından asılı olaraq, vaqonlar 10, 20 və 32 nəfərlikdir. Ümumilikdə, qatarda bir istiqamətə 246 yer nəzərdə tutulub. Saatda 160 kilometr sürətlə hərəkət etmək imkanına malik qatardakı arabacıqlar pnevmatik asılqanla təmin edilib ki, bu da döngələrdə vaqonun tarazlığını tənzimləyir. Bundan başqa, hər bir vaqon dizel generatoru avadanlığı ilə təmin olunub. Bu da lokomotivdə cərəyan olmadıqda vaqonu və ondakı bütün elektrik enerjisi istifadəçiləri 24 saat fasiləsiz elektrik enerjisi ilə təmin edəcək.

(ardı 2-ci səhifədə)

Ali Baş Komandan: Aprel döyüşləri tariximizin şanlı səhifəsidir



Azərbaycan Ordusunun döyüş ruhu, mübarizə əzmi çox yüksəkdir

Məlum olduğu kimi, bu il aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində olub. Dövlətimizin başçısına burada aparılan yenidənqurma işləri barədə geniş məlumat verilib. Sonra Prezident İlham Əliyev hərbi hissənin xüsusi hazırlıq təlim meydanında xüsusi təyinatlıların döyüş hazırlığını izləyib.

Ali Baş Komandan görüşdə ölkəmizdə uğurla aparılan ordu quruculuğu barədə çıxış edərək bildirib ki, son illərdə Milli Ordunun döyüş qabiliyyətinin artırılması, maddi-texniki bazasının, silah-sursat arsenalının müasirləşdirilməsi istiqamətində çox mühüm işlər görülüb.

Fəxrilə qeyd etmək lazımdır ki, bu gün, həqiqətən, Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır. Bu faktı beynəlxalq hərbi tədqiqat mərkəzləri də təsdiqləyir.

Azərbaycan Ordusunun döyüş ruhu, qələbə əzmi çox yüksəkdir. Bunu 2016-cı ildə cəbhədə baş verən hadisələr də əyani surətdə nümayiş etdirdi. Belə ki, xalqımızın hər tarixinə qızıl hərflərlə yazılan şanlı Aprel döyüşləri nəticəsində Ağdərə, Cəbrayıl və Füzulinin işğaldan azad olunmuş ərazilərində Azərbaycan bayrağı dalğalandı.

Aprel döyüşlərindən iki il sonra, 1918-ci ilin mayında isə Milli Ordumuz Naxçıvan cəbhəsində Ermənistan silahlı qüvvələrinə bir daha öz gücünü nümayiş etdirdi. Belə ki, ordumuz 1992-ci ildən erməni silahlı

Bu gün ordu quruculuğu baxımından Azərbaycan dünyanın güclü ölkələrindəndir. Qeyd etdiyim kimi, sonuncu reytingə əsasən Azərbaycan Ordusu dünya miqyasında öz potensialına görə 52-ci yerdədir. Ötən il keçirilmiş iki hərbi parad bizim hərbi qüdrətimizi göstərdi. Ordumuz üçün ən müasir silahlar, texnikalar alınır, ordumuzun döyüş qabiliyyəti artır. Aprel döyüşləri bunun bariz nümunəsidir.


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində çıxışından

birlişmələrinin işğal etdiyi Şərur rayonunun Günnüt kəndini də qəhrəmanlıqla azad etdi. Xunut dağı və Ağbulaq yüksəkliyi, Qızılqaya dağı və Mehridağ işğaldan azad olundu, ümumilikdə, 11 min hektara yaxın ərazi nəzarətimizə keçdi.

Əlamətdar haldır ki, Prezident İlham Əliyevin

Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsindəki görüşü Aprel döyüşlərinin 3-cü ildönümünə təsadüf edir. Dövlət başçımız bu barədə fəxrilə söz açaraq dedi ki, Aprel döyüşləri tariximizin şanlı səhifəsidir.

(ardı 7-ci səhifədə)



Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbcilərlə görüş keçirilib

» 3



Şanlı tarixi qələbəmiz

» 4



Son danışıqların Qarabağ düşününü açacağına ümid böyükdür

» 5



"Brexit" bir il müddətinə təxirə salına bilər

» 12

Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnəşin qatarı ilə tanış olub



(*əvvəli 1-ci səhifədə*)

Qeyd edək ki, Bakı-Tbilisi-Qars marşrutu ilə sərnəşin daşınmasının təşkili bu ilə planlaşdırılıb. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında imzalanan müqaviləyə əsasən ikinci mərhələdə daha 10 vaqonun gətirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, müstəqillik tariximizin möhtəşəm layihələrindən olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti 2017-ci ilin oktyabr ayında Beynəlxalq Dəniz Ticarət Limanında keçirilən təntənəli mərasimlə istifadəyə verilib. Asiya ilə Avropaı birləşdirən və Avrasiya məkanı üçün yeni yüksəlq layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində reallığa çevrilib.

Qonşu Türkiyə və Gürcüstanla sıx əməkdaşlığın nəticəsi olan Bakı-Tbilisi-Qars layihəsi ölkələrimiz arasındakı əlaqələrin strateji təzahürünü də nümayiş etdirir. Bu yolla artıq yüklərin daşınması uğurla həyata keçirilir. Bununla da çox mühüm transmilli neft-qaz kəmərlərinə malik Azərbaycan bu strateji layihənin reallaşması ilə özünün nəinki regionda, bütünlükdə Avrasiya qitəsindəki əhəmiyyətini artırır.

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi Azərbaycanın dövlət müstəqilliyinin gücləndirilməsində, iqtisadi qüdrətinin artırılmasında yeni mühüm strateji amilə çevrilib və regionda sabitliyə, xalqımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa böyük töhfədir.

AZƏRTAC



Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir.

Müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuzla malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir.

Eyni zamanda, ədalət mühakiməsi mexanizmlərinin effektiv fəaliyyətinin təmin edilməsi üçün hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsi daha da yaxşılaşdırılmalı, müvafiq infrastrukturun yenilənməsi işləri davam etdirilməli, məhkəmə icraatında müasir informasiya texnologiyalarının tətbiqinin üstünlüklərindən hərtərəfli istifadə edilməli, digər mühüm məsələlər həll olunmalıdır.

Ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrinə və hakimlərinə tövsiyə edilsin ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər.

2. Cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminalaşdırılması üzrə tədbirləri davam etdirmək məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, müvafiq qanun layihələrini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər.

3. Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Məhkəmə-Hüquq Şurasına tövsiyə edilsin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı məsələlərə dair normativ hüquqi aktların layihələrini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər:

3.1. sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması;

3.2. məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların təbiiyi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsinin və həmin vəzifənin icra olunması mexanizminin təsbit edilməsi;

3.3. hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətində müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılması;

3.4. hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların maddi təminatının əhəmiyyətli dərəcədə artırılması;

3.5. məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun dərəcələrinin verilmə iddiaların qiymətinə müvafiq olaraq diferensiasiya edilməsi;

3.6. məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun müəyyən hissəsinin məhkəmə aparatları işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və məhkəmələrin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilməsi;

3.7. məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etmək üçün bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibi tələbinin müəyyən edilməsi;

3.8. mülki işlər, habelə inzibati xətəllərə, iqtisadi və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə

ekspertizasının keçirilməsi və ekspert rəyinin verilməsi müddətlərinin dəqiqləşdirilməsi, məhkəmə prosesi tərəflərinin ekspertiza təyini edilməsi ilə bağlı hüquqlarının genişləndirilməsi.

4. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının effektivliyinin artırılması, xüsusən sahibkarlıqla bağlı məsələlərin məhkəmələrdə daha sürətli və səmərəli həllinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, apellyasiya instansiyası məhkəmələrinə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına və Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına tövsiyə edilsin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, mülki prosesual qanunvericiliyi kompleks şəkildə birgə təhlil edib, bu sahədə qabaqçıl beynəlxalq təcrübə nəzərə alınmaqla onun təkmilləşdirilməsi barədə təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər.

5. Məhkəmə-Hüquq Şurasına tövsiyə edilsin ki: 5.1. hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə müvafiq məlumatların qəbulu üçün qaynar xətt yaratsın;

5.2. hakimlərin və məhkəmə sədrlərinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi prosedurlarında şəffaflığı daha da artırсын, bu sahədə tətbiq edilən meyarları təkmilləşdirsin;

5.3. hüquq pozuntularına və Hakimlərin Etik Davranış Kodeksinin pozulması hallarına yol verən hakimlərin intizam məsuliyyətinin ləğvini təmin etsin;

5.4. ədalət mühakiməsinin həyata keçirilməsində aşkarlığın və qərəzsizliyin daha dolğun şəkildə təmin edilməsi məqsədilə aşağıdakı sahələrdə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə məhkəmələrin riayət etməsinin mütəmadi monitorinqini aparsın:

5.4.1. məhkəmə qərarlarının elektron qaydada dərc edilməsi;

5.4.2. məhkəmələrdə işlərin təsadüfi və avtomatik şəkildə elektron qaydada bölüşdürülməsi;

5.4.3. qeyri-prosessual münasibətlərin yolverilməzliyinin təmin edilməsi.

6. Azərbaycan Respublikasının Ali Məhkəməsinə tövsiyə edilsin ki:

6.1. məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün ciddi tədbirlər görsün;

6.2. ədalət mühakiməsinin keyfiyyətinin artırılması məqsədilə məhkəmə təcrübəsinin rəyənliyi və ümumiləşdirilməsi sahəsində fəaliyyətini gücləndirsin;

6.3. məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində müəyyən edilməsi, sistemli xarakter daşıyan nöqsanların aradan qaldırılması üçün müvafiq mexanizmlər yaradılması barədə təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:

7.1. məhkəmələrin və digər orqanların qərarlarının qanunla müəyyən edilməsi müddətində icrasının təmin edilməsi, “Elektron icra” informasiya sisteminin tətbiqinin genişləndirilməsi, icra məmurlarının süründürməçilik və sui-istifadə hallarına yol vermələrinin qarşısının alınması məqsədilə ciddi tədbirlər görsün;

7.2. məhkəmələrin və digər orqanların qərarlarının icrasının sürətləndirilməsi və effektivliyinin artırılması məqsədilə bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.3. məhkəmələrin və digər orqanların qərarlarının icrasının alternativ mexanizmləri, o cümlədən icranın özəl qurumlara həvalə edilməsi ilə bağlı qabaqçıl beynəlxalq təcrübəni öyrənsin və həmin təcrübənin Azərbaycan Respublikasında tətbiqinin mümkünlüyü barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.4. məhkəmə ekspertizası fəaliyyətinin alternativ mexanizmləri, o cümlədən ekspertizanın özəl qurumlar tərəfindən həyata keçirilməsi ilə bağlı beynəlxalq təcrübəni təhlil etsin və müvafiq təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.5. ədalət mühakiməsinin alçatanlığını və şəffaflığını daha da artırmaq məqsədilə:

7.5.1. “Elektron məhkəmə” informasiya sisteminin

tətbiqi ilə əlaqədar təşkilati işlərin yekunlaşdırılmasını təmin etsin;

7.5.2. “Elektron məhkəmə” informasiya sisteminə dərc edilən məhkəmə qərarları üzrə müxtəlif meyarlar əsasında effektiv axtarış aparmaq üçün müvafiq funksional imkan yaradılması məqsədilə tədbirlər görsün;

7.5.3. fiziki və hüquqi şəxslərin “Elektron məhkəmə” informasiya sisteminə istifadəsinin təşviqi üçün tədbirlər görsün;

7.6. mediasiya prosesinin tətbiqi ilə bağlı maarifləndirmə və təşviqat tədbirlərini həyata keçirsin.

7.7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Ədliyyə Akademiyasının fəaliyyətinin müasirləşdirilməsi, infrastrukturunun və maddi-texniki təchizatının yaxşılaşdırılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə təkliflərini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.8. birinci instansiya məhkəmələrində kargüzərliyin aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

8. Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin ki, məhkəmələrdə dövlət ittihamının müdafiəsi və protest verilməsi təcrübəsinin mütəmadi təhlil etsin və bu fəaliyyətin keyfiyyətinin artırılması üçün tədbirlər görsün.

9. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına tövsiyə edilsin ki, vəkllərin hakimlərlə və cinayət təqibini həyata keçirən orqanların əməkdaşlığı ilə qeyri-prosessual münasibətlərə yol verməsinin qarşısının alınması üçün tədbirləri gücləndirsin.

10. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

10.1. bu Fərmanın 3.1-ci və 3.4-3.6-cı bəndlərində nəzərdə tutulmuş layihələrin hazırlanmasında iştirak etsin;

10.2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə birlikdə aşağıdakı məsələlər barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

10.2.1. məhkəmələrdə mövcud olan iş yükünü nəzərə alaraq, onlara məhkəmə icraatının təmin edilməsi, o cümlədən kargüzərliyin aparılması üçün ayrılan vəsaitin ehtiyacları uyğun artırılması;

10.2.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə məhkəmə infrastrukturunun təkmilləşdirilməsi və məhkəmələrdə “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə əlaqədar təşkilati işlərin yekunlaşdırılması məqsədilə əlavə maliyyə vəsaitinin ayrılması.

11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın və Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına tövsiyə edilsin ki, sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrin məhkəmədənkonar həlli vasitələrinin genişləndirilməsi məqsədilə, xarici dövlətlərin qabaqçıl təcrübəsi nəzərə alınmaqla ölkəmizdə səmərəli beynəlxalq arbitraj prosedurlarının təşviqinə dair birgə təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər.

12. Məhkəmələrin fəaliyyətinin daha optimal şəkildə qurulması, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi və məhkəmələrdə işlərə baxılma müddətlərinin qısalması məqsədilə Azərbaycan Respublikasının məhkəmə sistemində daxil olan məhkəmələrin hakimlərinin ümumi sayı 200 nəfər artırılсын.

13. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 13.1. dövlət hesabına həyata keçirilən hüquqi yardım üçün tələb olunan vəsaitin dəqiq proqnozlaşdırılmasını və mərkəzləşdirilmiş uçotunu təmin etmək məqsədilə cari ilin və növbəti illərin dövlət büdcəsində dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin birbaşa Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ayrılması barədə müvafiq normativ hüquqi aktların layihələrini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

13.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 aprel 2019-cu il

Slovakiya Respublikasının yeni seçilmiş Prezidenti zati-aliləri xanım Zuzana Çaputovaya

Hörmətli xanım Çaputova!
Slovakiya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbədən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Slova-kiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstəracəyik.

Size möhkəm cansağlığı, xoşbəxtlik, dost Slovakiya xalqının rifahı naminə qarşı-dakı fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 aprel 2019-cu il

H.X.Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**: Heydər Xanış oğlu Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının

rektoru təyin edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 aprel 2019-cu il

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli Doğum Evinin əsaslı təmiri ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**: 1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan 2 nömrəli Doğum Evinin əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan

Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılınsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 aprel 2019-cu il

Bakı–Şamaxı–Yevlax (12 km)–Xocəsən avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyası-nın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Bakı–Şamaxı–Yevlax (12 km)–Xocəsən avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,8 milyon (iki milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılınsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 aprel 2019-cu il

“Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1593 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1593 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 9, maddə 1640; 2018, № 12 (I kitab), maddə 2601) 3.8-ci və 3.9-cu bəndləri ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində

təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzərdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 aprel 2019-cu il

Milli Məclisdə insan hüquqları məsələləri üzrə birgə işçi qrupunun iclası keçirilib



□ **Aprelin 3-də Milli Məclisdə insan hüquqları məsələləri üzrə birgə işçi qrupunun növbəti iclası keçirilib.**

İclasda işçi qrupunun həmsədrləri - Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlararası əlaqələr komitəsinin sədri Səməd Seyidov, qrupun üzvləri, o cümlədən deputatlar, Ədliyyə Nazirliyinin, prokurorluğun nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Aprel döyüşlərində şəhid olmuş əsgərlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclasda ölkəmizdə insan hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər, qəbul edilən sənədlər, aparılan islahatlar müzakirə olunub, qaldırılan məsələlərə, görülməli işlərə dair fikir mübadiləsi aparılıb.

AZƏRTAC

Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbiçilərlə görüş keçirilib

Birinci vitse-prezident Mehriban Əliyeva hərbiçilərlə səmimi söhbət edib



geri qaytaracağıq. Azərbaycanın Ali Baş Komandanı ordumuza yüksək qayğı göstərir, hərbiçilərin məişət şəraitinin yaxşılaşdırılmasına, müasir hərbi hissələrin tikilməsinə, zabitlərin yeni evlərlə təmin olunmasına böyük diqqət ayırır. "Aprel döyüşlərində mən və mənim silahdaşlarım bilmirdik ki, şəhid olacağıq və ya sağ qalacağıq. Biz o haqda heç düşünmürdük. Çünki inanırıq ki, biz şəhid olsaq da, Ali Baş Komandan, Birinci vitse-prezidentimiz, dövlətimiz və xalqımız bizim ailələrimizin yanında olacaq", - deyir Eldəniz Sadıqov bildirib.

Xidməti vəzifələrini yerinə yetirərkən sağlamlıqlarını itirən zabitlərin, əsgərlərin özlərini cəmiyyətdən kənar hiss etmədiklərini söyləyən **kapitan Amil Dadaşov** bununla qürur duyduqlarını qeyd edərək deyib: "Aprel döyüşlərində yaranan hərbi yoldaşlarım artıq üç il ərzində dinamik həyat fəaliyyəti ilə məşğul olurlar, insanların arasındadırlar". Amil Dadaşov onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci

bildirərək, protezlərlə təmin edilən hərbiçilərimizə də layihə çərçivəsində görülən işlərdəki ruh yüksəkliyinə görə təşəkkürünü bildirib.

Sonra hərbiçilərə Heydər Əliyev Fondunun təşəkkürnamələri təqdim edildi.

Daha sonra Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbiçilərlə görüşdü, onlarla səmimi söhbət etdi.

Söhbət zamanı Birinci vitse-prezident vətənpərvər övladlarımızın qəhrəmanlığını, şücaətini yüksək dəyərləndirdiyini, hər zaman onlara dəstək olacağını vurğulayaraq dedi:

– Siz hər bir insan üçün çox dəyərli olan sağlamlığınızı Vətən, torpaq yolunda qurban vermişsiniz. Siz güllələr, bomba altında Azərbaycan uğrunda, torpağımız, Vətənimiz uğrunda həyatınızı qurban verməyə hazır olmusunuz. Mən fəxr edirəm ki, Azərbaycanın belə oğulları var, mənim belə qardaşlarım var.

daim sizinlə ünsiyyətdədirlər. Bir daha sizi əmin etmək istəyirəm ki, hər bir problemin həllində biz əlimizdən gələn hər şeyi etməyə hazırıq. Siz müaciət edirsiniz, bilərəm ünsiyyətdəsiniz. Hər bir problemin həllini şəxsən özüm diqqətdə saxlayacağam. Mən mümkün olan köməyi ən yüksək səviyyədə göstərəcəyəm. Sağ olun.

Hərbiçilər göstərdiyi diqqət və qayğıya görə Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Sonda xatirə şəklə çəkindirildi.

Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu "2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi" layihəsini həyata keçirib. 2017-ci ildə Heydər Əliyev Fondunun və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə yaradılan işçi qrupu 2016-cı il Aprel döyüşləri zamanı yaralanmış və protezləşməyə ehtiyacı olan hər bir əsgər və zabitle görüşlər keçirib, onlara fərdi yanaşma

Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbiçilərlə aprelin 3-də görüş keçirilib.

Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov tədbirdə çıxış edərək bildirib ki, üç il bundan əvvəl Heydər Əliyev Fondu "2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi" layihəsinə başlayıb. Artıq bu layihənin ikinci mərhələsi yekunlaşıb. Ötən 3 il ərzində 100-dən çox zabıt və əsgər yüksək texnologiyalı protezlərlə təmin olunub. Bugünkü görüşün üç il bundan əvvəlki Aprel döyüşlərinə, ordumuzun qələbə gününə təsadüf etdiyini deyən Anar Ələkbərov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın görüş iştirakçılarına müraciətini oxuyub.

Müraciətdə deyilir:

"Azərbaycanın əzəli tarixi torpağı olan Dağlıq Qarabağ və digər yeddi rayonumuz artıq 25 ildən çoxdur Ermənistan respublikası tərəfindən işğal olunub. Bu hərbi təcavüz nəticəsində torpaqlarımızın 20 faizi işğal altına düşüb, bir milyondan çox azərbaycanlı öz doğma torpağında qaçqın və köçkün vəziyyətində yaşayır. 1994-cü ildə atəşkəs razılığının əldə olunmasına baxmayaraq, Ermənistan Azərbaycana qarşı dəfələrlə silahlı təxribat törətmiş, lakin xalqımızın sizin kimi igid oğullarının qəhrəmanlığı və şücaəti sayəsində Azərbaycan Ordusu bu təxribatların qarşısını alaraq düşməni hər zaman layiqli cavab vermişdir.

Siz Vətən yolunda qəhrəmanlıq göstərərək Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyi, ölkəmizin daha güdrətli, daha möhkəm olması yolunda sağlamlığınızı itirmisiniz. Bununla da öz ölkənizə, xalqınıza, Prezident və Ali Baş Komandanınıza sadıqlıq nümayiş etdirmisiniz. Azərbaycan dövləti sizin fəaliyyətinizi yüksək qiymətləndirir, sizin kimi mərd və cəsarətli oğullarının olması ilə fəxr edir. Sizin apardığınız mübarizə haqq mübarizəsidir. Azərbaycan dövləti



münaqişənin ədalətli, beynəlxalq hüququn prinsipləri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün əlindən gələni əsirgəmir.

2016-cı ildə baş vermiş Aprel döyüşlərindən 3 il ötür. Bu döyüşlər bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan dövləti işğalla heç zaman barışmayacaq. Aprel döyüşləri Azərbaycan xalqının vətənpərvərliyini, həmrəyliyini və yenilməz iradəsini bir daha nümayiş etdirdi. Məhz Aprel döyüşlərinin cəsarətli iştirakçıların qəhrəmanlığı nəticəsində bu gün Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər zamanı bizim itkilərimiz oldu. Bu itkilər bizim hamımız, hər bir azərbaycanlı üçün böyük dərdədir. Azərbaycan gəncləri, əsgərlərimiz, zabitlərimiz qəhrəmanlıq göstərərək ömürlərini Vətən yolunda qurban verdilər, şəhid oldular. Öz həyatını Vətən naminə qurban vermiş mərd oğullarımızın xatirəsi bizim qəlbimizdə daim yaşayacaqdır.

Azərbaycan dövləti və Azərbaycan xalqı üçün hər bir əsgər əzizdir, dəyərlidir. Sizin sağlamlığınızın bərpası və cəsarətli oğullarının olması üçün Azərbaycan dövləti bütün lazımı addımları atır və bundan sonra da



atacaqdır. Mən sizin hər birinə cəsarətliliyi və uğurlar arzulayıram".

Görüşdə polkovnik-leytenant Eldəniz Sadıqov çıxış edərək deyib ki, 3 il bundan əvvəl baş vermiş Aprel döyüşlərində Azərbaycan Ordusu düşməni və bütün dünyaya öz gücünü sübut etdi. 2016-cı ilin aprel ayında düşmənin kəşfiyyat və diversiya qruplarının hücumunun qarşısı Azərbaycan Ordusu tərəfindən alındı. Düşmənin müdafiə xətti tez bir zamanda yarılararaq mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Bu, bir daha sübut etdi ki, bizim güclü və nizami ordumuz var. Biz öz torpaqlarımızı

vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Baş leytenant Namiq Əliyev qeyd edib ki, Aprel döyüşlərində yaralanmış əsgər və zabitlər Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə ən müasir, hər cür hərəkət qabiliyyətinə malik protezlərlə təmin edilib. "Bütün bunlar bizlərə verilən dəyər və qiymətdir. Bu gün biz ayağımızı, gözüümüzü itirsek də qürur və əzəmətlə dayanırıq. Çünki biz gücümüzü torpaqdan alırıq", - deyir Namiq Əliyev bildirib.

Görüşdə MEDİCOM şirkətinin direktoru Anar Rüstəmov Heydər Əliyev Fonduna minnətdarlığını



Mən hər zaman deyirəm ki, Azərbaycan çox zəngin ölkədir, sərvətləri, gözəl təbiəti var. Amma bizim ən böyük sərvətimiz Azərbaycan xalqıdır, Azərbaycan insanıdır. Doğrudan da Azərbaycan xalqı fəxr etməlidir ki, sizin kimi oğullar yetişib. Analarımız fəxr etməlidirlər ki, sizin kimi igid övladlar böyüdüblər. Belə xalqla, belə əsgərlərlə, zabitlərlə, belə qardaşlarla biz Qarabağı mütləq qaytaracağıq. Qarabağın hər bir kəndində, hər bir şəhərində Azərbaycan bayrağı dalğalanacaq.

Mən bir daha sizə dərin minnətdarlığımı bildirirəm. Mən bilərəm ki, Heydər Əliyev Fondunun əməkdaşları

tətbiq olunub. Belə ki, Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin fərdi xüsusiyyətləri, onların aktivlik dərəcələri, həyat tərzləri, məşğuliyyətləri və hər bir istifadəçinin protezlərə olan fərdi tələbləri təhlil edilərək hərbiçilərimiz üçün uyğun, müasir protez istehsalçıları olan qabaqcıl şirkətlərin yüksək texnologiyalı məhsulları seçilib.

Tətbiq edilən yeni protezlərin texniki imkanları amputasiya olunmuş hissə ilə hərəkət uyğunluq yaradır. Bunun sayəsində protezlə ayaq və yaxud əl bir-birinə maksimum uyğunlaşmış olur. İstifadəçi protezi amputasiya olunmuş hissənin davamı kimi hiss edir və daha rahat addım atır, aktiv hərəkət edir.

Qarabağ müharibəsi əlillərinə dövlət qayğısı siyasətinə dəstək məqsədi daşıyan bu layihənin davamı olaraq 2018-ci və 2019-cu illərdə daha bir qrup Qarabağ müharibəsi əlili Heydər Əliyev Fondunun dəstəyi ilə yüksək texnologiyalı protezlərlə təmin olunub. Ümumilikdə, layihə çərçivəsində protezlərlə təmin olunan 100-dən çox Qarabağ müharibəsi əlili artıq aktiv həyata qayıdaraq əmək fəaliyyətini davam etdirir.

Şanlı tarixi qələbəmiz

Bu, müharibə yox, erməni təxribatının qarşısının alınması idi

1994-cü ilin mayından – Azərbaycan - Ermənistan təmas xəttində və bu işğalçı ölkə ilə sərhədlərimizdə atəşkəs barədə saziş imzalandıqdan sonra hər gün belə xəbərlər eşidirdik: “Ermənistan ordusu gün ərzində atəşkəs rejimini ... dəfə pozmuşdur. Düşmənin cavab atəşi ilə susdurulmuşdur”. Təəssüf ki, Ermənistan rəhbərliyi Azərbaycan tərəfin atəşkəs rejiminə hörmətlə yanaşmasını düşməndən çəkinmək kimi başa düşürdü. Atəşkəsi sutka ərzində 25-30, bəzən hətta yüz dəfədən də çox pozan Ermənistan tərəfi öz himayədarlarına güvənir və elə bilirdi ki, Azərbaycan Ordusu həmişə səbrlə davranacaq, atəşə -- atəşlə cavab verməklə vəzifəsini bitmiş hesab edəcək.

Ancaq yanlışdılar. Üç il qabaq aprelin ilk günlərində Azərbaycana qarşı növbəti dəfə təxribat törədən İrəvan rəhbərliyi öz layiqli cavabını aldı. Yəni 2016-cı ilin Aprel döyüşləri kimi tarixə düşən hadisələr müharibə yox, Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatın qarşısının alınması idi. Ermənistan tərəfi beynəlxalq hüququn tələblərinə və dünya ictimaiyyətinin iradəsinə qarşı çıxmaqda davam edərsə, müharibənin də nə demək olduğunu görəəcək.

Neticələr erməniləri mat qoymuşdu

Aprel döyüşləri və ya “Dördgünlük müharibə” kimi müasir tariximizə yazılan həmin hərbi qarşıdurma Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Güllüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Madaqız kəndi istiqamətində yollar düşməndən təmizlənmişdi.

Aprelin 5-də tərəflərin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalanmışdır. Buna baxmayaraq, Ermənistan atəşkəs imzalanmasından bir neçə saat sonra onu dəfələrlə pozmuşdur. Azərbaycan Respublikasının verdiyi rəsmi məlumata görə, Azərbaycan Silahlı Qüvvələri 2 min hektarlıq ərazini azad etmişdir.

Düşmənin bütün silah-sursatını qoyub qaçdı...

Yaxşı yadımdadır, Aprel döyüşlərinin bir illiyi münasibətilə, 2017-ci il martın 31-də həmin döyüşlərin iştirakçısı olan bir qrup hərbinin KİV nümayəndələri ilə Müdafiə Nazirliyində təşkil edilən görüşündən hazırlanmış televiziya materialına tamaşa edən istənilən soydaşımızın ürəyi



ifitxarla dolurdu. Qeyd edirdi ki, əgər əməliyyatlar dayandırılmasaydı, Ermənistan ordusu Silahlı Qüvvələrimiz qarşısında duruş gətirə bilməyəcəkdi. Düşmənin bütün silah-sursatını atıb qaçmışdı.

Bu fikirləri Silahlı Qüvvələrimizin zabiti, aprel döyüşləri zamanı minaya düşən polkovnik-leytenant Eldəniz Sadiqovun dilindən eşitmək həqiqətən qürurverici idi: “Düşmənin elə bilirdi ki, tikanlı mefillər keçilməzdir. Ermənilər elə zənn edirdilər ki, Azərbaycan Ordusunun döyüş ruhu zəifdir. Onların düşündüyünün əksinə, böyük əzmlə düşmənlə döyüşə atıldığ və ermənilərin xeyli sayda canlı qüvvə və texnikasını məhv edərək, onları səngərlərini qoyub qaçmağa məcbur etdik. Ermənilər Goranboy istiqamətində tanklarla hücumu keçmişdilər. Biz məlumat əldə etdikdən sonra düşmənin tanklarının və kəşfiyyat-diversiya qruplarının qarşısını alaraq, layiqli cavablarını verdik. Düşmənin bütün silah-sursatını qoyub qaçdı. Bundan başqa, ermənilər döyüş meydanından qaçmaq istəyən 15 əsgərini də güllələyərək öldürmüşdülər. Düşmənin indi də qorxu içindədir. Çünki bilir ki, Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızı düşməndən mütləq azad edəcək”.

Hörmətli oxuculara xatırladaq ki, Tap Qaraqoyunlu kəndi daim düşmənin hücumlarına məruz qalırdı. Çünki ermənilər həmin yüksəklikdən ərazilərimizi nəzarətdə saxlaya bilirdilər. Eyni zamanda, düşmənin mülki əhaliyə rahatlıq vermirdi. Aprel döyüşləri zamanı əsgərlərimiz ərazini azad etdi və Talış-Madaqız istiqamətində strateji ərazilər hazırda bizim nəzarətimizdədir. Ermənilər sonradan etiraf etmişdilər ki, Azərbaycan Ordusu onların ordusundan



O sözüne davam edərək dedi ki, Aprel döyüşlərində şəhid və qazi olanlarla hamımız fəxr edirik. Bundan əlavə, biz bütün Azərbaycan Milli Ordusu sıralarında xidmət edən hərbiçilərimizlə, əsgərlərimizlə qürur duyuruq. Çünki erməni digərləri elə bilirdilər ki, 1991-1992-ci illərdə bizim əliyalın silahsız xalqımızdan işğal etdikləri torpaqlardan elimizi üzümüşük. Ancaq 2016-cı ilin Aprel döyüşləri bir daha onu göstərdi ki, biz heç də itirilən ərazilərimizlə barışmamışıq. Heç bir güzəştəndən söhbət

gədə bilməz. Sadəcə, bizim Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev və Azərbaycan xalqı sülhsevər olduğu üçün bu qədər səbr edirik, daha doğrusu, beynəlxalq təşkilatların təkliflərinə hörmətlə yanaşıırıq. Sülhə də qapı açıdır. Lakin ermənilər hər dəfə bizim mərdənəliyimizdən namərcəsinə istifadə edirlər. Öz çirkin niyyətlərini davam etdirirlər.

Qarabağ qazisi, qeyd etdi ki, ermənilər üçün təxribat törətmək sadəcədən sadə, danışıqlara zərbə vur-

güclüdür, Azərbaycan əsgəri həqiqətən döyüşməyi bacarır. Tap Qaraqoyunlu istiqamətində düşmənin təxribat törətdiyi və ələ keçirə bilmədiyi posta məhz yuxarıda adını çəkdiyimiz zabitin şəərəfinə “Eldəniz” adı verilib. Sonra düşmənin həmin ərazini ələ keçirmək istəyib və itki verərək geri oturdulub.

Mülki əhalini atəşə tuturdular

Aprel döyüşləri barədə qələmə alınan yazılarda və radio-televiziya materiallarında bu barədə döndə-döndə qeyd edilir. Məsələn, Ağdam istiqamətində gedən



Aprel döyüşləri hərbi cəhətdən çox uğurlu əməliyyat idi. Çünki əlverişsiz mövqelərdən bizim hərbiçilərimiz çox önəmli strateji yüksəklikləri işğalçılardan azad etmişlər. Eyni zamanda, bu döyüşlərin mədəni-psixoloji baxımdan da böyük əhəmiyyəti vardır. Çünki uzun illər ərzində Ermənistan təbliğatı belə bir mif yaradırdı ki, onlar hərbi cəhətdən bizdən üstündür. Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu bu gün ən yüksək keyfiyyətlərə malikdir və istənilən anda istənilən vəzifəni icra edə bilər. Ermənistanın yaratdığı mif tamamilə darmadağın edildi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində çıxışından

2 aprel 2019-cu il

döyüşlərdə yaralanan polkovnik-leytenant Xəqani Cəfərov bildirir ki, düşmənin bizi gücün çatmadığı üçün kəndlərimizi, mülki əhalini atəşə tuturdular: “Çünki onların qarşısında duran Azərbaycan əsgərinə, zabitinə güllə atan kimi, dərhal layiqli cavablarını alırdılar. Aprel döyüşlərində hər bir əsgərdə, gizirdə, zabitdə çox yüksək döyüş ruhu var idi. Hər bir əsgər onunla birlikdə vuruşan komandirinin cəsurluğuna baxırdı və fərahələnirdi, daha ürəklə savışırdı. Çünki hər birimiz bildirdik ki işimiz haqq işidir, qarşımızda olan ərazilər ermənilərin işğal etdiyi bizim torpaqlarımızdır. Düşməne sübut etdik ki, onlar bizim kimi döyüş bilməzlər. Çünki biz torpaqlarımızın azad edilməsi yolunda vuruşuruq. Torpağımızda tökdüyümüz hər damla qan tarixə yazılır. Ona görə də əsgərlərimiz qorxmada-

dan, cəsərlətlə və yüksək əhval-ruhiyyədə döyüşürdülər”.

Lələtəpə bayrağımızı bağrına basdı

Döyüşlərin iştirakçısı, leytenant Səbuhi Mehdizadə bildirir ki, Lələtəpə mühüm strateji əhəmiyyətə malik bir yüksəklikdir: “Biz həmin yüksəkliyi azad etmək üçün döyüşlərə qatılarda içimizdə yalnız ruh yüksəkliyi var idi. Lələtəpəyə gedəndə içimizdə qorxu yox, yalnız sevinc hissi vardı. Orada biz fikirləşmirdik ki, biz yəralana, ölə bilərik. Yəqinə düşündüyümüz o idi ki, düşməni məhv edib ərazilimizi, mövqelərimizi möhkəmləndirək. Bu yüksəkliyin azad edilməsi böyük uğurdur. İndi



bu yüksəkliyin sayəsində həmin istiqamətdə düşmənin bütün hərəkətlərini izləyə bilərik”.

İgid zabitimiz başından snayper yarası alsada, döyüşü tərk etməyib. Hücumda olan düşmənin qüvvəsini məhv etdikdən sonra isə yəralı zabıt ayağına da güllə dəyib: “Bundan sonra hərəkət qabiliyyətim iitirdim. Döyüşçü yoldaşlarım məni xilas etdilər. Yəralı olduqdan sonrakı vaxtlarda hər kəs bizimlə maraqlanırdı, mənəvi dəstək göstərirdilər. İçimizdəki Vətən sevgisi, dövlətə, millətə inam, Ordumuza olan sevgimiz xidmətimizi davam etdirməyə zəmin yaratdı. İlk növbədə, millətimizin, dövlətimizin qayğısı sayəsində sağlamlığımızı bərpa edib, xidmətimizi davam etdirməyə başlamışıq və Ali Baş Komandanın əmrinə hazırıq”.

“Dördgünlük müharibənin” qəhrəmanları

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Aprel döyüşlərində döyüşçülərimizin hərbi hazırlığını, bacarığını yüksək qiymətləndirmişdir: “Azərbaycan Ordusu bu döyüşlərdə peşəkar qəhrəmanlıq, məharət göstərib. Biz şəhidlər verdik. Allah bütün şəhidlərimizə rəhmət eylesin. Yəralı əsgərlərimiz, zabitlərimiz olub. Mən hərbi hospitalda yəralı əsgər və zabitlərimizlə görüş zamanı onların ruh yüksəkliyi gördüm. Onların bir arzusu var idi, tezliklə sağalmıq və döyüş bölgələrinə qayıtmaq.” Ölkə başçısı Lələtəpə ilə bağlı tarixin dərsliklərə salınması-na, gənc nəslin təbiylənməsində vətənpərvərlik, liderlik hisslərinin onlara aşılanmasına böyük önəm verir.

Qəhrəman gənclərimizin Vətən, torpaq uğrunda göstərdiyi fədakarlıq dövlət tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri ölümdən sonra orden və

medallarla təltif olunmuşlar. Aprel döyüşlərində bir daha bunun şahidi olduq. Samid İmanov, Murad Mirzəyev (hər ikisi ölümdən sonra) və Şükür Həmidova Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş, şəhidlərimiz “Azərbaycan bayrağı”, “Vətənə xidmətə görə” III dərəcəli ordenlərə, “ İgidliyə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medallara layiq görülmüşlər.

Cocuq Mərcanlıda Novruz tonqalı

1994-cü ildə -- Azərbaycan Ordusunun güclü əks-zərbələri nəticəsində düşmənin tapdığından təmizlənən yaşayış məntəqələrimizdən biri də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi idi. Ancaq həmin yaşayış məntəqəsinin yaxınlığındakı Lələtəpə yüksəkliyi düşmənin əlində olduğuna görə kənd sakinlərinin oraya qayıtması mümkün deyildi. 2016-cı ilin Aprel döyüşlərində rəşadətli Azərbaycan əsgəri Lələtəpə yüksəkliyini düşmənlərdən təmizləyəndən sonra isə kənd sakinlərinin Cocuq Mərcanlıya qayıtması ilə Böyük Qayıdışın təməli qoyuldu.

Üçüncü dəfə idi ki, Cocuq Mərcanlıda Novruz tonqalı yandırılırdı. Həmin tonqalları hamkarlarımızın hərsi bir cür mənalandırmışdı. Bizim fikrimizcə, Cocuq Mərcanlıdan Qarabağ torpağına işıq, isti, hərərat yayan tonqallar Aprel döyüşlərində şəhid olmuş, yaranalmış, mərdlik, mətanət göstərmiş Azərbaycan əsgər və zabitlərinin ürəyinin alovu, istisi idi. İnanırıq ki, o hərərat yayılaraq Azərbaycan Respublikasının işğalda olan bütün ərazilərini Cocuq Mərcanlıya və Lələtəpəyə qovuşduracaq.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

“Həm kədərlənir, həm də qürur hissi keçirirəm”

☐ **“Hər il aprel ayı gələndə həm kədərlənirəm, həm də qürur hissi keçirirəm. Kədərini ona görə ki, üç il bundan əvvəl neçə-neçə döyüş yoldaşımızı itirdik. İndi, onları öz yanımızda görməyəndə kədərlənirik. Ancaq, onların Aprel ayında göstərdikləri hünərin mahiyyətini düşündəndə ürəyimiz qürurdan dağa dönür”. Bu fikirləri Qarabağ qazisi, xüsusi təyinatlı hərbiçisi, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilmiş, ehtiyatda olan gizir Natiq Mehdiyev bildirir.**

O sözüne davam edərək dedi ki, Aprel döyüşlərində şəhid və qazi olanlarla hamımız fəxr edirik. Bundan əlavə, biz bütün Azərbaycan Milli Ordusu sıralarında xidmət edən hərbiçilərimizlə, əsgərlərimizlə qürur duyuruq. Çünki erməni digərləri elə bilirdilər ki, 1991-1992-ci illərdə bizim əliyalın silahsız xalqımızdan işğal etdikləri torpaqlardan elimizi üzümüşük. Ancaq 2016-cı ilin Aprel döyüşləri bir daha onu göstərdi ki, biz heç də itirilən ərazilərimizlə barışmamışıq. Heç bir güzəştəndən söhbət

gədə bilməz. Sadəcə, bizim Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev və Azərbaycan xalqı sülhsevər olduğu üçün bu qədər səbr edirik, daha doğrusu, beynəlxalq təşkilatların təkliflərinə hörmətlə yanaşıırıq. Sülhə də qapı açıdır. Lakin ermənilər hər dəfə bizim mərdənəliyimizdən namərcəsinə istifadə edirlər. Öz çirkin niyyətlərini davam etdirirlər.

Qarabağ qazisi, qeyd etdi ki, ermənilər üçün təxribat törətmək sadəcədən sadə, danışıqlara zərbə vur-

maq çox rahatdır. Lakin bizim ordumuz, igid əsgərlərimiz 2016-cı il aprel ayında onlara cəmi 4 gün ərzində elə bir dərs verdi ki, hələ də özlərinə gələ bilmirlər. Azərbaycan Ordusu 2016-cı ilin aprelində nəinki Ermənistan, həm də onun bütün havadarlarına öz gücünü göstərdi. Onlar bildirdilər ki, əgər onlar bizim torpaqlarından süğ yolu ilə çıxmasalar, məcbur çıxaracaşıq.

Natiq Mehdiyev Aprel döyüşlərində xalqımızın onlara verdiyi dəstəyə görə də hədsiz qürurlandığını vurğuladı: Aprel döyüşləri ordumuzun gücündən əlavə Azərbaycan xalqının birliyi, həmrəyliyi göstərdi. Nəinki Azərbaycanda yaşayan soydaşlarımız, həmçinin müxtəlif ölkələrdə həmvətənlərimiz 4 günlük müharibədə böyük birlik nümayiş etdirdilər. Bir çox hərbi hissələrə müraciət edərək, könüllü döyüşməyi təklif etdilər.

Biz indi də əmr gözləyirik. Qaziyıq, amma canımızda döyüş əzmi var. Əmr verilsə, hətta canlı bomba olub öz vətənimizin keşiyində durmağa, düşməni məhv etməyə hazırıq. Millətimiz bilsin ki, biz buna hər an hazırıq. Təki Vətən sağ olsun ! Sağlamlığımızı itirsəm də, döyüş ruhumu itirməmişəm.

Anar TURAN,
“Xalq qəzeti”




Milli Orduda xidmət göstərirdi 17 il ərzində hərbi tapşırıqları uğurla yerinə yetirdiyinə görə müxtəlif döyüş mükafatları, medallarla təltif olunmuşdu. Ən böyük mükafatı isə 2015-ci il iyunun 24-də almışdı. O vaxt işğal altında olan Kəlbəcər rayonunda xüsusi əməliyyat zamanı Ermənistan ordusuna məxsus bir neçə hərbi texnika, ağır artilleriya və 20-dən çox hərbi məhv edilmişdi. Bu əməliyyatda göstərdiyi yüksək bacarıq və peşəkarlığı, nümunəvi xidməti nəzərə alınaraq komandanlığın təqdimatına əsasən ölkə Prezidentinin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunmuşdu.

Aprel şəhidi gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma

“Həmişə Vətənimə xidmət etmək arzusu ilə yaşamışam”

Pəncəli Teymurov 1981-ci ildə Astaranın Əzərud kəndində anadan olmuşdu. Asxanakaran kənd orta məktəbində orta təhsil aldıqdan sonra rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, əsgərliyi başa vurub könüllü olaraq xidmətini davam etdirmişdi.

zamanı Tərtər istiqamətində işğalçı orduya qarşı döyüşə atılmış və döyüş dostları Murad Mirzəyev, Samid İmanov və Muhud Orucovla birgə Talış yüksəkliklərinin alınmasında, həmçinin Talışda çoxlu sayda düşmənin məhv edilməsində şəxsi igidliyi ilə fərqlənmişdir. Aprelin 3-də isə son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhid olmuş, döyüş mövqeyini qorumuşdu. Pəncəli 2013-cü il avqust günlərinin birində doğmalarının, el-obanın şadanalığı etdiyi toyunda ona xoşbəxtlik arzulandanda, o da özünün ən müqəddəs arzusunun dilə gətirərkə demişdi: “Əzizlərim, insanın elə arzusu olur ki, ona qovuşmaq elə də asan deyil. Amma ömrünün sonunadək bu istəyi qəlbinin dərinliklərində əzizləyərək yaşadır... Mən belə bir arzumu bu bəxtəvər



günümdə sizə də bildirmək istəyirəm, sidq ürəklə, səmimi qəlblə deyirəm ki, hər saat, hər an xalqım üçün, torpağım, Vətənim üçün gərəkli olmaq istəyirəm”.

...Aprel döyüşlərində həlak olan Pəncəli Teymurov doğulduğu Astarə rayonunun Əzərud kəndində dəfn edilib. Məsilsiz şücaətinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümdən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

V.BAYRAMOV, “Xalq qəzeti”

Son danışıqların Qarabağ düyününü açacağına ümid böyükdür

“Danışıqlar prosesinə yeni təkən verilib. Bu da vacibdir. Biz Minsk qrupunun həmsədrlərinin 9 mart tarixli bəyanatını, – siz yaqın ki, onunla tanış-sınız, – çox müsbət qiymətləndirdik. Orada deyilir ki, danışıqlar formatının dəyişdirilməsi yalnız iki tərəfin razılığı ilə ola bilər. Azərbaycan tərəfi, təbii ki, buna razılıq vermədi. Ona görə də biz prinsipcə substantiv danışıqların davam etdirilməli olduğu vəziyyətə qayıtdıq”.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti



Vyana görüşü danışıqların formatının Azərbaycanın maraqlarına uyğun olaraq dəyişməzliyini bir daha təsdiq etdi

Bu il martın 29-da Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan liderləri arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı görüş təkcə Azərbaycanda deyil, bütövlükdə beynəlxalq aləmdə ümidverici hadisə kimi qiymətləndirilir. Təbii ki, görüş Ermənistanda hakimiyyət dəyişikliyindən sonra danışıqlara yeni təkən verilməsi, eləcə də bir sıra məsələlərə aydınlıq gətirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ən vacibi isə, şübhəsiz, danışıqlar prosesində Azərbaycan Prezidenti İlham Əliyevin haqlı və ədalətli mövqeyinin, nəhayət ki, Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən də qəbul edilməsi oldu.

Ermənistan danışıqlar masasına qayıtmğa məcbur oldu

Ermənistanın baş naziri Nikol Paşinyanın 2018-ci ilin yazında hakimiyyəti ələ keçirməsindən sonra irəli sürdüyü yersiz iddiası – danışıqlar prosesinə Dağlıq Qarabağın erməni icmasını cəlb etmək cəhdi iflasa uğradı. Nəhayət ki, Ermənistan hökumətinin başçısı danışıqların Yerevan və Bakı arasında aparılmalı olması fikrini qəbul etdi. Bunu dövlət başçıları arasında Vyana görüşünün mühüm nəticələrindən biri kimi dəyərləndirmək lazımdır.

Bu fikir Azərbaycan Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin prezidentlər İlham Əliyev və Nikol Paşinyanın görüşü ilə bağlı açıqlamasında da birmənalı şəkildə səsləndi. H.Hacıyev dedi: – Uzun fasilədən sonra Azərbaycan Prezidenti ilə Ermənistan rəhbərliyi arasında ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə keçirilmiş görüş bir daha təsdiq etdi ki, danışıqların formatı dəyişməz qalır və danışıqlar prosesi Azərbaycan ilə Ermənistan

arasında aparılır. Əslində, bu mövqe hələ görüş ərəfəsində müxtəlif beynəlxalq qurumların bəyanatlarında da ifadə olunurdu. Məsələn, martın 9-da ATƏT-in Minsk qrupunun həmsədrliyi danışıqlar prosesinin formatının dəyişməzliyi barədə bəyanatla çıxış etmişdilər. Ermənistan baş nazirinin Brüsselə səfəri zamanı Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Federika Moqerini də bəyan etmişdi ki, Ermənistan özündən yeni format icad etməyə çalışmasın. Amma kor tutduğunu buraxmayan kimi, Paşinyan öz fikrini təkrarlayırdı. Axır ki, Azərbaycan Prezidenti görüşdən sonra Rusiyanın TASS agentliyinə verdiyi müsahibədə təsdiq etdi ki, danışıqların formatı dəyişməyəcək.

“Ümidverici” və “impulsverici” danışıqlar

Görüş ilk gündən “ümidverici” kimi qiymətləndirildi. Bu fikir Avropa İttifaqının Vyana danışıqları ilə bağlı bəyanatında öz əksini tapdı: “Liderlərin atəşkəs rejiminin möhkəmlənməsi, sülh üçün əlverişli şəraitin yaradılması, həmçinin onların nəticəyə

yönlən danışıqlar istiqamətində növbəti addımları atmağa hazırlıqları ümidvericidir”. Bəyanatda bildirilirdi ki, təşkilat humanitar sahədə tədbirlərin hazırlanmasına dair Vyana razılaşmasının, eləcə də əhəlinin sülhə hazırlanması ilə bağlı iki ölkənin XİN rəhbərləri arasında 2019-cu il yanvarın 16-da Parisdə əldə olunmuş razılaşmanın reallaşmasını səbirsizliklə gözləyir.

Prezident Administrasiyasının şöbə müdiri Hikmət Hacıyev isə İlham Əliyev və Nikol Paşinyan arasında iki saatdan

artıq davam etmiş təkbətək və ATƏT-in Minsk qrupunun baş naziri danışıqlar masası arxasında Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndələrinin də oturməsi barədə bəyanatlar səsləndirirdi. Lakin Vyana görüşündən sonra danışıqlar prosesinin əvvəlki formatda davam etdirilməsi ən düzgün variant hesab olunurdu. Bu, Prezident İlham Əliyevin apardığı xarici siyasətin növbəti uğurudur. Dövlətimizin başçısı Ermənistan tərəfinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması

artıq davam etmiş təkbətək və ATƏT-in Minsk qrupunun baş naziri danışıqlar masası arxasında Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndələrinin də oturməsi barədə bəyanatlar səsləndirirdi. Lakin Vyana görüşündən sonra danışıqlar prosesinin əvvəlki formatda davam etdirilməsi ən düzgün variant hesab olunurdu. Bu, Prezident İlham Əliyevin apardığı xarici siyasətin növbəti uğurudur. Dövlətimizin başçısı Ermənistan tərəfinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması

sülh prosesinin irəli aparılması üçün münbit şəraitin yaradılmasının vacibliyi vurğulanıb. Eyni zamanda, danışıqlar prosesində konkret və nəticəyönümlü addımların atılmasının vacibliyi qeyd edilib. Bəyanata əsasən, Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında aparılmış müzakirələr nəticəsində qərara alınıb ki, bundan sonra xarici işlər nazirliyi səviyyəsində görüş keçirilsin və danışıqlar prosesi-nin irəliləyişləri aparılmış məsələləri müzakirə olunsun.

Vyana görüşü danışıqlar prosesini işgüzar məcraya qaytardı

❑ **Xəbər verildiyi kimi, martın 29-da Azərbaycan Prezidenti İlham Əliyevin Vyanada Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü olub. İki saatdan artıq davam edən təkbətək görüşdən sonra danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin və iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə davam etdirilib. Bu görüşdən sonra danışıqlara yeni təkən verildiyi və prosesin formatının dəyişməz qaldığı barədə əminlik yarandı. Milli Məclisin deputatları, politoloq və siyasi partiya sədrləri ilə söhbətimiz bu barədə oldu.**

Rasim Musabəyov, Milli Məclisin deputatı:

– Vyanada baş tutan Dağlıq Qarabağ danışıqlarının mahiyyəti və nəticəsi belə deməyə əsas verdi ki, Nikol Paşinyanla danışıqları davam etdirmək mümkündür. Təbii ki, bu danışıqlarda ən düzgün qiymətləndirmə Prezident İlham Əliyev tərəfindən verildi. Mənim fikrimcə, Nikol Paşinyanla danışıqları davam etdirmək mümkündür. Danışıqların yalnız iki ölkə – Azərbaycan və Ermənistan arasında aparılması barədə Azərbaycan Prezidentinin konkret mövqeyindən sonra Nikol Paşinyan Yerevanda səsləndirdiyi “Dağlıq Qarabağ separatçıları da masa arxasına oturmalıdır” – fikrini Vyanada təkrarlamaq bilmədi. Bu da danışıqların mahiyyəti üzrə aparılacağından xəbər verir. Bundan sonra hər hansı bir format dəyişikliyindən söhbət gədə bilməz.

Ermənistanın baş naziri bundan sonra müxtəlif bəhanələr gətirsə belə, danışıqlara problem yarada bilməyəcək. Onun əvvəlki bəyanatlarından sonra təklif olunan formatda, yeni danışıqların yalnız Azərbaycanla Ermənistan arasında aparılmasının mümkünlüyü barədə həm Azərbaycan tərəfinin, həm də ATƏT-in Minsk qrupunun müəyyən təsirləri olub. Hesab edirəm ki, danışıqlar öncəsi Ermənistanın xarici işlər nazirinin Moskvada Sergey Lavrovla görüşünün də müəyyən təsiri olub. Danışıqlar prosesində Azərbaycanın qətiyyətli mövqeyini xüsusilə qeyd



etmək istərdim. Prezident İlham Əliyevin proses boyunca beynəlxalq hüququn norma və prinsiplərinə, diplomatik ənənələrə sadıqlığını böyük ustalıqla nümayiş etdirməsi bir daha təsdiqlədi ki, danışıqlar prosesində Azərbaycan tərəfi daha təcrübəlidir və işin mahiyyətini incəliklərinə qədər bilir. Ermənistan tərəfindən isə həm Paşinyan, həm də digər diplomatlar bu işə yeni məşğul olmağa başlayıblar. Bütün hallarda danışıqlar formatı Azərbaycanın maraqlarına uyğun olaraq dəyişməz qalır və bu şəkildə davam etdiriləcək.

Aydın Mirzəzadə, Milli Məclisin deputatı, politoloq:

– Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüş rəsmi Yerevanın

məsələsində Azərbaycanla razılaşmaqdan başqa çıxış yolu qoymadı. Nikol Paşinyan dərk etdi ki, danışıqlar prosesində Azərbaycanla razılaşmaqdan başqa yolu yoxdur. Çünki bir daha şahidi oldu ki, həm beynəlxalq ictimaiyyət, həm də ATƏT-in Minsk qrupu Azərbaycanın bu mövqeyini dəstəkləyir. Görünür, işğalçı ölkənin rəhbəri münaqişənin yeganə həllinin Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılmasının və işğal olunmuş ərazilərdən öz qoşunlarını geri çəkməyin vacibliyini dərk etməyə başlayıb.

Hesab edirəm ki, Vyana görüşünün nəticəsi Azərbaycan diplomatiyasının Dağlıq Qarabağ probleminin həllində prinsiplə mövqeyinin növbəti uğuru kimi qiymətləndirilə bilər. İki ölkə rəhbərləri arasında baş tutan bu

görüş, ilk növbədə, problemin həlli ilə bağlı müxtəlif variantların nəzərdən keçirilməsinə imkan yaradacaq.

Asim Mollazadə, Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri:

– Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizamlanması, problemin dinc vasitələrlə həlli üçün bizim tərəfimizdən bütün zəruri addımlar atılır. Azərbaycan Prezidentinin mövqeyi artıq bütün beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupu hamsədrləri, habelə dünya dövlətləri tərəfindən də dəstəklənir. Çox təəssüf ki, Ermənistan tərəfi sülhə hazır deyil və bütün vasitələrlə danışıqlar prosesini pozmağa çalışır. İşğalçı ölkənin yeni rəhbərliyi hələ də “Nə etmək lazımdır?” anlayışına malik deyil və hansısa köhnə təklifləri yenidən bərpa edib danışıqlar prosesini pozmaq istəyir. Təbii ki, Ermənistanın yeni rəhbərliyi hakimiyyəti itirməkdən qorxur. Düşünür ki, danışıqlara getsə, bəzi yerli klanlar tərəfindən ona qarşı təzyiqlər ola bilər. Ona görə də beynəlxalq təşkilatların diqqətini Ermənistanın yeni rəhbərliyindən də sülh danışıqlarından imtina etməsinə yönəldilməsi barədə fəallıyyətimizi davam etdirməliyik. Təəssüf ki, Nikol Paşinyan da müstəqil siyasət yürüdə bilmir, münaqişənin dinc vasitələrlə nizamlanmasına mane olar.

Vyana görüşü təsdiqlədi ki, Azərbaycanın mövqeyi birmənalıdır, beynəlxalq hüquq normalarına əsaslanır və danışıqlar prosesinə mane olan istənilən təklifləri qəbul etməyib və bundan sonra da etməyəcək. Təbii ki, beynəlxalq təşkilatlar, xüsusilə ATƏT-in Minsk qrupu da danışıqlar prosesinə mane olan hər hansı bir təklifi qəbul edə bilməz. Vyana görüşündə beynəlxalq ictimaiyyət də danışıqların formatının dəyişdirilməsinin mümkünsüzlüyünün bir daha şahidi oldu. Beləliklə, Dağlıq Qarabağ separatçılarının üçüncü tərəf kimi danışıqlara cəlb edilməsi planı iflasa uğradı.

Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

Substantiv danışıqlar davam etdiriləcək

Danışıqların mahiyyəti haqqında ən dəqiq məlumatları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 29-da görüşdən dərhal sonra Vyanada Rusiyanın TASS informasiya agentliyinə verdiyi müsahibədən aldım. Dövlət başçısı Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqların nəticələri haqqında söz açaraq bildirdi ki, indiyədək iki ölkənin xarici işlər nazirləri arasında bir neçə raund danışıqlar aparılıb. Azərbaycan və Ermənistan liderləri arasında bu dəfəki görüş isə ona görə mühümdür ki, məsələnin mahiyyəti ilə bağlı danışıqlar prosesinə yeni start verilib: “Biz etimadı, ola bilsin ki, insanlar arasında təmaslar çərçivəsində möhkəmləndirməklə bağlı məsələləri müzakirə etdik. Bundan əvvəl ictimaiyyət nümayəndələri arasında təmaslar olub. Yəni, hələ bu barədə danışmaq tezdir, lakin humanitar məsələlərə gəldikdə, bu, nəzərdə tutulur. Çünki danışıqlar prosesi təbii ki, həm də humanitar aksiylarla dəstəklənməlidir. Lakin mən hesab edirəm, əsas odur ki, danışıqların formatı dəyişilməz qalıb”.

Bax, əsas məsələ elə budur. Prezident münaqişənin tarixinə nəzər salaraq qeyd etdi ki, danışıqlar uzun illər Ermənistan ilə Azərbaycan arasında aparılıb, bundan sonra da belə olacaq: “İkincisi, danışıqlar prosesinə yeni təkən verilib. Bu da vacibdir. Biz Minsk qrupunun həmsədrlərinin 9 mart tarixli bəyanatını, – siz yaqın ki, onunla tanışsınız, – çox müsbət qiymətləndirdik. Orada deyilir ki, danışıqlar formatının dəyişdirilməsi yalnız iki tərəfin razılığı ilə ola bilər. Azərbaycan tərəfi, təbii ki, buna razılıq vermədi. Ona görə də biz prinsipcə substantiv danışıqların davam etdirilməli olduğu vəziyyətə qayıtdıq”.

Bundan sonra substansiv danışıqlar davam etdiriləcək, son-da müəyyən konkret nəticələrin əldə olunacağına ümidlər böyükdür. Bunu şərtləndirən

isə həm Azərbaycan Prezidentinin qəti mövqeyi, həm də son vaxtlar beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyünü davamlı şəkildə müdafiə etməsidir.

Prezident İlham Əliyev TASS-a müsahibəsində nəticəyə yönəlik danışıqların davam etdirilməsi ilə bağlı xarici işlər nazirlərinə tapşırıqlar verildiyini də bildirdi: “Onlar çox güman ki, nəticəyə yönələn danışıqlar prosesini davam etdirmək üçün yaqın vaxtlarda görüşəcəklər. Bizim üçün birinci yerdə beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin beynəlxalq hüquq, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi çərçivəsində işğaldan azad edilməsi məsələsi durur”.

Elə Azərbaycan xalqının istədiyi də budur. Bunu Ermənistanda yaqşı-yaqşı dərk etməlidirlər. Səbiq prezident Serj Sarkisyanın inadçılığı hadisələri 2016-cı ilin Arpel döyüşlərinə gətirib çıxardı. Azərbaycan Ordusunun qalibiyyətli yürüşü Ermənistan ordusunun çoxlu canlı qüvvə və hərbi texnika itirməsi, eləcə də 2000 hektardan çox ərazimizə nəzarətin bərpa olunması ilə nəticələndi. 2018-ci ilin mayında isə ordumuz uğurlu Günnüt əməliyyatını həyata keçirdi. Bu gün Azərbaycan ordusunun Ermənistandan qat-qat güclü olduğu açıq etiraf olunur. Maraqlıdır ki, dünən Paşinyan Arpel döyüşlərinin 3-cü ildönümü ilə bağlı İrevandakı “Yerablur” hərbi qəbiristanlığında bəyan edib: “Biz baş verənləri anlamalı və nəticə çıxarmalıyıq. Danışıqlar prosesi davam etməlidir, amma biz anlamalıyıq ki, münaqişə həll olunmadıqca hadisələrin istənilən inkişafına hazır olmalıyıq”.

Bu da bir daha onu göstərir ki, Ermənistanın münaqişə ilə bağlı mövqeyində məcburi yumşalma hiss olunur...

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

Prezident İlham Əliyevin martın 28-29-da reallaşan Avstriya səfəri haqqında danışarkən, əvvəlcə bir mühüm məqamı xatırlatmaq istərdim. Belə ki, dövlətimizin başçısı cənab İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün ənənəvi formatda keçirilməsi Azərbaycanın diplomatik uğuru idi. Çünki N. Paşinyan Ermənistanda hakimiyyətə gəldiyi ilk vaxtlardan danışıqlar prosesinin formatının dəyişdirilməsi və Dağlıq Qarabağ separatçıların danışıqlara cəlb edilməsini əsas şərt kimi irəli sürürdü. Vyanada dövlətimizin başçısı ilə N. Paşinyan arasında keçirilən görüş məhz bu baxımdan diqqət çəkməyə bilməzdi. Təkrar edirəm, bu, Ermənistanın baş nazirinin danışıqlar prosesinin formatının dəyişdirilməsi cəhdinin iflasa uğramasının əyani ifadəsi idi.

Diplomatik uğurun növbəti mərhələsi



Yeri gəlmişkən, danışıqlar formatının dəyişdirilməsi ilə bağlı Ermənistanın mövqeyi buna qədər də beynəlxalq qurumlar tərəfindən rədd edilməmişdi. Məsələn, bu il martın 9-da ATƏT-in Minsk qrupunun həmsədrliyi bəyanatla çıxış edərək danışıqlar formatının dəyişdirilməsinin qəbulolunmazlığını bildirmişdilər. Bundan başqa, Azərbaycanın diplomatik səyi nəticəsində həm ABŞ, həm də Avropa Birliyi Ermənistanın sözügedən məklri planının əleyhinə çıxmışdılar.

Prezident İlham Əliyevin Vyana görüşü, fikrimcə, danışıqlar prosesinə yeni bir təkən verdi. Bunu, görüşün nəticəsi olaraq Azərbaycan və Ermənistan xarici işlər nazirləri və həmsədr tərəfindən birgə “3+2” formatında bəyanat verilməsi də aydın göstərir.

Xatırladım ki, həmin bəyanatda vurğulanır ki, görüşün gedişində danışıqlar prosesinin əsas məsələləri və substantiv məqamları barədə fikir mübadiləsi aparılmışdır. Sülh prosesinin irəliləməsi məqsədilə əlverişli mühitin yaradılması, danışıqlar prosesində

münaqişənin həlli üçün konkret addımlar atılmasının vacibliyi xüsusi vurğulanmışdır.

Onu da qeyd edim ki, dövlət başçılarının Vyana görüşü ilə bağlı Bəyanatda atəşkəsle bağlı məsələlər də yer almışdır. Burada atəşkəsin davam etdirilməsi, danışıqların intensiv, eyni zamanda, substantiv əsaslarla bir-birini tamamlaması vacib şərt kimi vurğulanmışdır.

Danışıqlar prosesinin mahiyyətindən bəhs edərkən bir daha diqqətə çatdırmaq istərdim ki, Azərbaycanın mövqeyi bütün



dünyaya bəllidir, dəyişilməzdir və birmənalı xarakter daşıyır. Bütün bunlar isə Helsinki Yekun Aktı və Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslanır. Beynəlxalq hüququn tələblərinə uyğun şəkildə təcavüzkar Ermənistanın qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmalı, ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır.

Azər VERDİYEV,
Global Araşdırmalar Liqası
İctimai Birliyinin sədri, politoloq

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 137

Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədləşdirilməsi üzrə Komissiyanın yaradılması haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

1. Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədləşdirilməsi üzrə aşağıdakı tərkibdə Komissiya yaradılsın:

Komissiyanın sədri

Azərbaycan Respublikası Baş nazirinin müavini

Komissiyanın katibi

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının humanitar və sosial məsələlər şöbəsinin müdiri

Komissiyanın üzvləri:

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədrinin müavini

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisinin müavini

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri.

2. Dövlət müəssisələrinin, təşkilatlarının, idarələrinin və digər obyektlərin adlarının dəyişdirilməsi, onlara görkəmli şəxsiyyətlərin, xalq,

vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin adlarının verilməsi ilə əlaqədar daxil olmuş təkliflər və Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında qaldırılmış vəsatətlər Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının aidiyyəti şöbələri tərəfindən araşdırılır və nəticəsi barədə arayışla birlikdə baxılması üçün bu Qərarın 1-ci hissəsi ilə yaradılan Komissiyaya təqdim edilir.

3. Bu Qərardan irəli gələn digər məsələlər “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanına əsasən həll edilir.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəhidlərin adının əbədləşdirilməsi ilə əlaqədar komissiyanın yaradılması haqqında” 1995-ci il 10 yanvar tarixli 5 nömrəli və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəhidlərin adının əbədləşdirilməsi ilə əlaqədar komissiyanın yaradılması haqqında” 1995-ci il 10 yanvar tarixli 5 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında” 1995-ci il 10 avqust tarixli 181 nömrəli qərarları ləğv edilsin.

Novruz MƏMMƏDOV**Azərbaycan Respublikasının Baş naziri**

Bakı şəhəri, 2 aprel 2019-cu il

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 139

Xaçmaz şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair “Xaçmaz şəhərinin Baş planı”nın təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə

haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının

Nazirlər Kabineti **QƏRARA ALIR:**

Xaçmaz şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair “Xaçmaz şəhərinin Baş planı” təsdiq edilsin (əlavə olunur).

Novruz MƏMMƏDOV**Azərbaycan Respublikasının Baş naziri**

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 142

Tovuz şəhərinin 2036-cı ilə qədərki dövrdə inkişafına dair “Tovuz şəhərinin Baş planı”nın təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə

haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının

Nazirlər Kabineti **QƏRARA ALIR:**

Tovuz şəhərinin 2036-cı ilə qədərki dövrdə inkişafına dair “Tovuz şəhərinin Baş planı” təsdiq edilsin (əlavə olunur).

Novruz MƏMMƏDOV**Azərbaycan Respublikasının Baş naziri**

Bakı şəhəri, 2 aprel 2019-cu il

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 144

Salyan şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair “Salyan şəhərinin Baş planı”nın təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il

29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

Salyan şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair “Salyan şəhərinin Baş planı” təsdiq edilsin (əlavə olunur).

Novruz MƏMMƏDOV**Azərbaycan Respublikasının Baş naziri**

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.

Portuqaliya Prezidenti 2019-cu ilin əsas musiqi mükafatını Firəngiz Əlizadəyə təqdim edib

□ **1967-ci ildə yaradılmış “Aga Khan Foundation” Fondu bu il ilk dəfə olaraq musiqi sahəsində beynəlxalq mükafat (“Aga Khan MusicAward”) təsis edib. Bəstəkarlıq sahəsində mükafatın (creation) ilk laureatı azərbaycanlı bəstəkar və pianoçu, 2007-ci ildə UNESCO-nun “Artist for Peace” adına layiq görülmüş Firəngiz Əlizadə olub.**

AZƏRTAC Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətinə istinadla xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabonda 2019-cu ilin laureatlarının təltif

edilməsinə həsr olunmuş təntənəli tədbir keçirilib. Bayram konsertindən sonra bəstəkarlıq sahəsində yeganə mükafatı Firəngiz Əlizadəyə Portuqaliya Prezidenti Marselu Rebelu da

Soza, Əlahəzrət Ağa Xan və Şahzadə Əmin təqdim edib.

“Aga Khan Foundation” Fondunun press-reizində bəstəkar və pianoçu Firəngiz Əlizadənin müasir akademik musiqi sahəsində görkəmli nailiyyətləri qeyd edilir, vurğulanır ki, onun yaradıcılığında Şərq incəsənətinin mənəvi zənginliyi və yüksək intellektualizmi cəlbədicü qüvvə ilə əks olunub. Sevincdirici haldır ki, Firəngiz Əlizadənin yaradıcılığı dünya musiqi prosesinə geniş

inteqrasiya olunub, xarici konsert səhnələrində Hilary Hahn, Yo-Yo Ma, “Kronos Quartet”, “Berliner Philharmoniker”, “Royal Concertgebouw Orkestra”, “New Juilliard Ensemble” kimi aparıcı solistlər və kollektivlər tərəfindən tez-tez ifa olunur.

Laureatların təltif edilməsi mərasimi və konsert Portuqaliya mətbuatında və telekanallarda, “The Daily Star” qəzetində və kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.

DAK-ın aeronaviqasiya komissiyasının Bakıda iclası keçirilir



□ **Aprelin 3-də Bakıda Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) aeronaviqasiya üzrə koordinasiya komissiyasının 19-cu iclası keçirilmişdir.**

“Azərbaycan Hava Yolları”nın dəstəyi ilə keçirilən iclasın əsas mövzusu “Aeronaviqasiyada innovasiya texnolo-

giyaları və uçuşların meteoroloji təminatı” olmuşdur.

Qeyd olunmuşdur ki, müasir texnologiyaların tətbiqi uçuşların təhlükəsizlik səviyyəsinin artırılması üçün əsas amillərdən biridir.

İclasda AZAL-ın nəzdindəki “Azeraero-naviqasiya” Hava Hərəkəti İdarəsinin (HHI) direktoru Fərhan Quliyev, Dövlətlərarası Şüarının Aviasiya və Hava Məkanından İstifadə üzrə icraçı direktoru Eldar Bağırzadə və DAK-ın sədr müavini Konstantin Kleşev giriş nitqi söyləmişlər.

“Azərbaycan Hava Yolları”nın dəstəyi ilə keçirilən iclasın əsas mövzusu “Aeronaviqasiyada innovasiya texnolo-

giyaların aeronaviqasiya və meteoroloji xidmətləri, elmi-tədqiqat institutları, elm-istehsalat mərkəzləri və təşkilatları, habelə təhsil müəssisələrinin rəhbərləri və ekspertləri iştirak edirlər. Müsəvirə iştirakçıların iclasın yüksək səviyyədə təşkilini, məzmunlu və maraqlı təqdimatlarını keçirdiyini vurğulamışlar.

Səfər çərçivəsində iştirakçılar, həmçinin “Azeraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS), Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) və Milli Aviasiya Akademiyasının fəaliyyəti ilə tanış olmuşlar.

“Xalq qəzeti”

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 140

Masallı şəhərinin 2034-cü ilə qədərki dövrdə inkişafına dair “Masallı şəhərinin Baş planı”nın təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695

Bakı şəhəri, 2 aprel 2019-cu il

nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

Masallı şəhərinin 2034-cü ilə qədərki dövrdə inkişafına dair “Masallı şəhərinin Baş planı” təsdiq edilsin (əlavə olunur).

Novruz MƏMMƏDOV**Azərbaycan Respublikasının Baş naziri**

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 141

Şəmkir şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair “Şəmkir şəhərinin Baş planı”nın təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695

Bakı şəhəri, 2 aprel 2019-cu il

nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

Şəmkir şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair “Şəmkir şəhərinin Baş planı” təsdiq edilsin (əlavə olunur).

Novruz MƏMMƏDOV**Azərbaycan Respublikasının Baş naziri**

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 143

Göygöl şəhərinin 2033-cü ilə qədərki dövrdə inkişafına dair “Göygöl şəhərinin Baş planı”nın təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695

Bakı şəhəri, 2 aprel 2019-cu il

nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

Göygöl şəhərinin 2033-cü ilə qədərki dövrdə inkişafına dair “Göygöl şəhərinin Baş planı” təsdiq edilsin (əlavə olunur).

Novruz MƏMMƏDOV**Azərbaycan Respublikasının Baş naziri**

Qeyd: Qərara edilmiş əlavələrin tam mətni ilə www.cabmin.gov.az və www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 146

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2007-ci il 28 avqust tarixli 136 nömrəli və “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında

“Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 noyabr tarixli 325 nömrəli Fərmanının 6.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 861, № 9, maddə 923, № 10, maddə 1021, № 12, maddə 1331; 2009, № 1, maddələr 22, 32, № 2, maddə 150, № 4, maddələr 282, 293, № 8, maddələr 674, 675, 680, № 10, maddələr 846, 852, 856; 2010, № 2, maddələr 146, 161, № 11, maddə 1040; 2011, № 1, maddə 54, № 5, maddə 447, № 9, maddə 855; 2012, № 5, maddə 475, № 8, maddə 817, № 10, maddə 1028, № 11, maddə 1204, № 12, maddələr 1363, 1388; 2013, № 1, maddə 73, № 8, maddələr 1015, 1038, № 10, maddə 1219; 2014, № 1, maddə 69, № 3, maddə 312, № 6, maddə 736, № 7, maddə 918, № 10, maddə 1308; 2015, № 2, maddə 227, № 5, maddə 612, № 6, maddə 799, № 11, maddə 1413; 2016, № 2 (II kitab), maddə 381, № 4, maddələr 781, 831, № 5, maddə 955, № 7, maddə 1342, № 8, maddələr 1439, 1450, № 9, maddələr 1583, 1585, 1588, № 11, maddə 1976, № 12, maddə 2241; 2017, № 2, maddələr 283, 295, 310, № 5, maddə 972, № 8, maddə 1610, № 10, maddə 1920; 2018, № 2, maddə 335,

Bakı şəhəri, 3 aprel 2019-cu il

№ 3, maddələr 577, 626, № 7 (II kitab), maddə 1654, № 10, maddələr 2142, 2161; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 21 yanvar tarixli 15 nömrəli Qərarı) ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın II bölməsinin 12.2-ci bəndi ləğv edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 12, maddə 1115; 2009, № 2, maddə 153, № 4, maddə 282, № 7, maddə 605, № 8, maddələr 674, 680, № 10, maddələr 846, 852, 856; 2010, № 1, maddə 60, № 2, maddələr 146, 161, № 10, maddələr 906, 912, № 11, maddə 1040; 2011, № 1, maddə 66, № 5, maddə 446, № 9, maddələr 856, 862; 2012, № 5, maddə 479, № 8, maddə 818, № 10, maddə 1027, № 11, maddə 1205; 2013, № 1, maddə 74, № 8, maddələr 1014, 1037; 2014, № 1, maddə 69, № 3, maddə 313, № 6, maddə 736, № 7, maddə 919, № 10, maddə 1308; 2015, № 2, maddə 227, № 5, maddə 611, № 6, maddə 800, № 11, maddə 1414; 2016, № 1, maddə 171, № 2 (II kitab), maddə 382, № 3, maddə 608, № 4, maddələr 782, 831, № 5, maddə 955, № 7, maddə 1343, № 8, maddələr 1440, 1450, № 9, maddələr 1584, 1585, 1587, № 11, maddə 1976, № 12, maddə 2241; 2017, № 2, maddələr 282, 296, 311, № 5, maddə 972, № 8, maddə 1611, № 10, maddələr 1921, 1922, № 11, maddə 2186; 2018, № 2, maddə 336, № 3, maddələr 578, 625, 631, № 7 (II kitab), maddə 1655, № 10, maddələr 2142, 2161; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 21 yanvar tarixli 16 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”ndan “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu” sözləri çıxarılsın.

Novruz MƏMMƏDOV**Azərbaycan Respublikasının Baş naziri**

“Ali Baş Komandanın ordumuza verdiyi yüksək qiymət şəxsi heyətin döyüş ruhunu artırıb”

Azərbaycan Ordusunun şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N sayılı hərbi hissəsindəki çıxışını böyük ruh yüksəkliyi ilə qarşılayıb.



Bunu müdafiə nazirinin müavini, general-leytenant Kerim Vəliyev AZƏRTAC-a açıqlamasında deyib.

K.Vəliyev bildirib ki, hərbi hissədə yaradılmış şərait və aparılan quruculuq işləri ilə tanış olan, həmçinin Xüsusi Təyinatlı Qüvvələrin döyüş hazırlığı üzrə məşğələlərini izləyən Ali Baş Komandan görülməli işləri, eləcə də xüsusi təyinatlıların və ümumilikdə ordumuzun bütün şəxsi heyətinin hazırlıq səviyyəsini və peşəkarlığını yüksək qiymətləndirib. Bu, bir daha onu göstərir ki, həm dövlət rəhbərliyi, həm də xalqımız ordumuza güvənir və ona böyük ümidlər bəsləyir.

Ordu quruculuğu sahəsində görülməli işlər, xüsusilə də silahlanmaya qəbul edilən ən müasir silah və hərbi texnika, o cümlədən yeni texnologiyaların tətbiqi ilə istehsal olunmuş döyüş vasitələri, bölmələrimizin hərtərəfli təchizatı, müntəzəm keçirilən genişmiqyaslı hərbi təlimlər Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksəldib. Aprel döyüşləri və Günnüt əməliyyatı zamanı əldə olunan uğurlar Ordumuza böyük döyüş təcrübəsi qazandırılıb. Bu, ordumuzun yeni qələbələr əldə etməsinə zəmin yaradır.

Müdafiə nazirinin müavini deyib ki, ordumuza göstərilən diqqət və qayğı şəxsi heyətin mənəvi-psixoloji durumuna və döyüş ruhunun yüksəlməsinə də müsbət təsir göstərir. Bu, həm döyüş hazırlığı baxımından bizim üzərimizə daha böyük məsuliyyət qoyur, həm də torpaqlarımızın azad olunması mənimə yeni qələbələrin əldə

edilməsi üçün şəxsi heyətin əzmkarlığını artırır.

Prezident İlham Əliyev çıxışında hərbi qulluqçuların sosial təminatının yaxşılaşdırılması məsələsinə toxunaraq bildirdi ki, bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək. Qeyd etməliyəm ki, sosial təminatın şəxsi heyətin döyüş qabiliyyətinin artırılmasında çox böyük rol var. Bu məsələlərin həlli şəxsi heyətin yalnız xidməti məsələlərlə məşğul olmasına şərait yaradır. Hərbi qulluqçu biləndə ki, dövlət və xalq ona və ailəsinə qayğı göstərir, o da Vətənin keşiyində möhkəm dayanır və hətta canından belə keçməyə hazır olur.

“Bilirsiniz ki, hərbi qulluqçularla yanaşı, müharibə veteranlarının, şəhid ailələrinin və yaralı hərbi qulluqçuların da sosial təminatı ildən-ilə gücləndirilir. Bu da onlara böyük mənəvi dəstək olur. Həmin şəxslər dövlətin onlara bu cür münasibətini yüksək dəyərləndirir, göstərilən diqqət və qayğıya görə daim Ali Baş Komandana minnətdarlıqlarını bildirirlər.

Ali Baş Komandanın da qeyd etdiyi ki, bu gün ordu quruculuğu baxımından Azərbaycan dünyanın güclü ölkələrindəndir. Bunu təkcə dünya ictimaiyyəti deyil, düşmən də yaxşı bilir. Prezidentin son çıxışında toxunduğu məsələlər, qarşımıza qoyduğu tapşırıqlar və verdiyi tövsiyələr müdafiə nazirinin göstərişi ilə artıq ön xətt bölmələrində xidmət edən hərbi qulluqçular da daxil olmaqla Azərbaycan Ordusunun bütün şəxsi heyətinə çatdırılıb.

Hər kəsə yaxşı məlumdur ki, bu gün ordu ilə xalq arasında çox sıx və səmimi münasibətlər mövcuddur. Xalqımız ordumuza böyük etimad göstərir və onu hər bir məsələdə yaxından dəstəkləyir. Bu birlik bir çox çətinliklərin öhdəsindən gəlmək və torpaqlarımızın işğaldan azad edilməsi üçün əsas göstəricidir. Bu birlik düşmənin qaçılmaz fəlakətli sonluğunu gündən günə yaxınlaşdırır”, - deyə general-leytenant Kerim Vəliyev vurğulayıb.

Səməd SEYİDOV: Aprel döyüşləri ilə sübut etdik ki, işğalçılar torpaqlarımızdan çıxarılacaq

Aprel döyüşləri Azərbaycan Ordusunun qəhrəmanlıq nümunəsidir. Bunu Milli Məclisdə İnsan Hüquqları üzrə Birge İşçi Qrupun iclasında Azərbaycanın Avropa Şurası Parlament Asambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.



S.Seyidov bildirib ki, 2016-cı ilin aprelinde Azərbaycan Ordusunun ən yüksək səviyyədə şücaət, qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızın azad olunması üçün həyata keçirdiyi əməliyyat tariximizə qızıl hərflərlə yazılıb.

Deputat qeyd edib ki, Azərbaycan aprelin döyüşləri ilə dünyaya mesaj verdi: “Biz bir daha həm dünyaya, həm də torpaqlarımızı

işğal edən qüvvələrə ciddi şəkildə mesaj verdik. Bəyan etdik ki, torpaqlarımız işğaldan azad olunacaq. Aprel döyüşləri ilə sübut etdik ki, işğalçılar torpaqlarımızdan çıxarılacaq. Bu hadisə ilə fəxr edirik. Bununla yanaşı, kədər hissi də var. Çünki əməliyyat zamanı Azərbaycanın qəhrəman oğulları şəhid oldular. Onlar ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçdilər, Ali Baş Komandan İlham Əliyevin əmrini sona qədər ləyaqətlə icra etdilər”.

Cəlil Xəlilov: Azərbaycan hər an öz torpaqlarını işğaldan azad etməyə qadirdir



Cəlil Xəlilov bildirib ki, aprel döyüşlərindən öncə erməni tərəfindən yayılan yalan informasiyalar bu zəfərdən sonra bir daha aşkara çıxdı: “Həm dünya ölkələri, həm də Ermənistan bir daha gördü ki, Azərbaycan ordusu nə qədər güclüdür, silahların arxasında əzmlə dayanan əsgər və zabitlərimizin döyüşlə bağlı mənəvi, psixoloji hazırlığı yüksək səviyyədədir. Aprel döyüşlərində əldə olunan əsas qələbələrdən biri torpaqlarımızın müəyyən hissəsinin işğaldan azad edilməsi oldu. Bu baxımdan aprel döyüşləri

“Aprel döyüşləri erməni ordusu ilə bağlı yaranan “mifi” alt-üst etdi. Sübut olundu ki, Azərbaycan ordusu yüksək səviyyəli texnikaya, döyüş qabiliyyətinə, hərbi hazırlığa malikdir və hər an öz torpaqlarını işğaldan azad etməyə qadirdir”. Bunu Trend-ə açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib

bizim qürur mənbəyimizdir”.

C.Xəlilov söyləyib ki, Böyük Aprel qələbəsi Azərbaycan tarixinə şərəfli tarix kimi daxil olub: “4 gün müddətində davam edən döyüşləri heç zaman unutmayaçağıq. Ordumuzun hazırkı döyüş hazırlığı, mənəvi-psixoloji durumu 3 il bundan öncəkindən də yüksəkdir”.

Polkovnik vurğulayıb ki, döyüşlər zamanı çətin vəziyyətə düşən Ermənistan atəşkəsi bərpa etmək üçün bütün vasitələrə əl atdı: “Düşmən tərəfi qorxuya düşərək Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə həll etməyə hazır olduqlarını ifadə etməklə, Azərbaycandan döyüşlərin dayandırılmasını xahiş etdi. Amma Ermənistan bundan sonra da sözünü tutmadı, danışıqları imitasiya etməklə dünya ictimaiyyətini çaşdırmağa çalışdı”.

Təşkilatın sədr müavini qeyd edib ki, Azərbaycan dövləti və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən yüksək səviyyəli diplomatiya nəticəsində bütün dünya ictimaiyyətinə məlum oldu ki, Ermənistan münaqişəsinin həlli istiqamətində qeyri-konstruktiv mövqe tutur, problemin həlli istiqamətində heç bir beynəlxalq qanunu, tələbləri, qəbul olunan qətnamələri yerinə yetirmir: “Belə olan halda, Azərbaycan öz torpaqlarını azad etmək hüququna malikdir. Ölkəmiz heç kimə ərazi iddiaları irəli sürmür, əksinə öz torpaqlarını işğal altından azad etmək marağındadır. Ölkəmiz işğal altında olan torpaqlarında terrora, separatizmə, narkotik maddələrin becərilməsinə qarşı mübarizə aparır. Azərbaycan ərazi bütövlüyünün təmini nəticəsində ərazisində sülh yaranmasını istəyir”.

“Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar yaradılmış komissiyaanın ilk iclası keçirilib

□ Azərbaycan Respublikası Prezidentinin “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla bağlı sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabineti tərəfindən yaradılmış komissiyaanın aprel 3-də iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda hadisə ilə bağlı dövlətimizin başçısı tərəfindən verilmiş tapşırıqların ödənilməsi, yanğının səbəblərinin və sahibkarların üzleşdiyi problemlərin aradan qaldırılması üzrə görüləcək tədbirlərə dair geniş müzakirələr aparılıb.

Iclasın gedişində komissiyaanın sədri, Baş nazirin birinci müavini Yaqub Eyyubov tərəfindən dövlətimizin başçısının müvafiq sərəncamı ilə ayrılmış ilkin vəsait

hesabına zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi qaydasının artıq təsdiq olunduğu və növbəti təqvim günündən bu yardımların verilməsinə başlanılacağı vurğulanıb, hər bir sahibkara dəymiş ziyanın həcmindən qısa müddətdə müəyyənləşdirilməsinə, yanğının səbəblərinin araşdırılmasına və oxşar halların digər ticarət və ictimai obyektlərdə baş verməməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsinə, eləcə də hadisə ilə bağlı digər zəruri işlərin davam etdirilməsinə dair komissiya üzvlərinə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Azərbaycan Ordusunun döyüş ruhu, mübarizə əzmi çox yüksəkdir

(əvvəli 1-ci səhifədə)

Xatırladaq ki, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatları bir müddət əvvəl Cocuq Mərcanlı kəndinə səfər edəblər. Onlar öz gözləri ilə görüblər ki, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Cocuq Mərcanlı qısa müddət ərzində yenidən qurulub, burada 150 fərdi ev, məktəb, uşaq bağçası, tibb məntəqəsi, Şuşa məscidinin bənzeri olan məscid tikilib. Bir sözlə, bu gün Cocuq Mərcanlıda həyat qaynayır.

Cocuq Mərcanlıya səfər edən diplomatlardan biri jurnalistlərə deyib ki, burada onun diqqətini ən çox cəlb edən bu oldu ki, qonşu dövlətlərin torpaqlarına göz dikən, zəbt etdiyi ərazilərdə hər cür vandalizmə yol verən Ermənistandan fərqli olaraq, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan işğaldan azad etdiyi bölgələrdə qurub-yaratmaqla məşğuldur. Bəli, həqiqətən, sivil, demokratik Azərbaycan dövləti ilə işğalçı Ermənistan arasında yerlə-göy qədər fərq var!

Lakin Azərbaycan xalqı bu gün işğal altında olan bütün torpaqlarını azad etmək əzmindədir. Hər bir ölkə vətəndaşı bu arzu ilə yaşayır. Xatırladaq ki,



görüşdə rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz ədalətli və konstruktiv mövqeyini qətiyyətlə ortaya qoydu. Prezident İlham Əliyev çıxışında bu barədə söz açarkən haqlı olaraq vurğuladı ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bütün mötəbər beynəlxalq təşkilatlar müvafiq qərar və qətnamələr qəbul etmişlər. Bu, tarixi və hüquqi əsasdır. Heç bir ölkə qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımayıb, tanımayacaqdır.

Məlumdur ki, Ermənistanın yeni rəhbərliyi danışıqların formatını

dəyişdirmək istəyirdi. Ancaq Prezident İlham Əliyevin prinsipial mövqeyi bunu mümkün etməmişdir. Münaqişə Ermənistan ilə Azərbaycan arasındadır. Danışıqlar bundan sonra da bu formatda davam etdirilməlidir və etdirilir. Bəli, Azərbaycan diplomatiyası Vyanada son dərəcə önəmli qələbə qazanmışdır. Bir məqamı da vurğulamaq istərdik. Xalqımız dövlətimizin başçısının müdrik daxili və xarici siyasətinə tamamilə inanır və güvənir. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev də öz xalqına, Azərbaycan Ordusuna, onun qeyrətli, peşəkar zabit və əsgərlərinə arxalanır. Məhz, xalqla iqtidarin sarsılmaz vəhdəti və birliyi dövlətimizin, eləcə də ordumuzun gücünü və qüdrətini artırır.

Dövlət başçısının Milli Ordunun zabit və əsgərləri qarşısında dərin məzmunlu çıxışında səsləndirdiyi dəyərli fikir və mülahizələr ölkə ictimaiyyəti arasında razılıq hissi ilə qarşılanıb. Bakı Dövlət Universitetinin professoru, Əsgər Anaları Şurası İctimai Birliyinin rəhbəri Leyla Gerayzadə həmin görüşü televiziyaadan dərin maraqla izlədiyi barədə söz açaraq dedi: – Mən müstəqil Azərbaycanın vətəndaşı, bir ziyalı olaraq tam əminəm ki, ən yaxın gələcəkdə şanlı Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı düşməndən azad edəcək. Qələbə bizimlədir, çünki biz haqlıyıq.

M.HACIXANLI, “Xalq qəzeti”

Yanğından zərər çəkmiş sahibkarlar ticarət mərkəzlərində müvafiq yerlə təmin olunur



□ Məlumat verildiyi kimi, İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğından zərər çəkən sahibkarlara 8 ticarət mərkəzi təklif olunub.

“Xalq qəzeti”

Təmirdən sonra nəqliyyat vasitələrinin rahat şütdüyü 44 kilometrlik Salyan–Neftçala yoluna çıxandan bir neçə dəqiqə sonra üzü bu yana gələn yeni modelli maşın karvanı ilə qarşılaşdıq. Bu, Neftçalada istehsal olunan "Khazar – Peugeot" avtomobilləri idi. Xatırladaq ki, ötən il Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə Neftçala



Ölkəmizin davamlı inkişaf prosesinə Neftçala rayonu da öz töhfələrini verməkdədir. Burada aqrar sahənin inkişafı ilə bərabər, modern istehsal sahələrinin yaradılması zamanın tələbinə uyğun realılıqlardır.

tensialın olduğunu vurğulayıb. Avtomobillər rahat yollarla hərəkət edəndə sürücülər də məmnun qalır, sərtişinlər üçün də xoş olur. Ötən il Salyan–Neft-

Sənaye Məhəlləsində inşa olunan "Azərmaş" və "İran Khodro" şirkətlərinin birgə "Khazar" avtomobil zavodunun açılışını həyata keçiriblər və artıq zavodda məhsul istehsalına başlanıb. Ürəyimiz qürurla döyündü.

"Khazar" avtomobil zavodu Neftçala Sənaye Məhəlləsində ən böyük müəssisədir. İldə 10 min avtomobil istehsal etmək gücünə malikdir. Müasir texnologiya, avadanlıq və mexanizmlər əsasında qurulmuş müəssisədə "Khazar", "Samand" və "Peugeot" avtomobil



modelləri istehsal edilir. Ötən il zavodda 1000-dən çox avtomobil buraxılıb və 95 faizi artıq satılıb. Yeni avtomobillər AVRO-5 və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur. Müəssisədə 200 nəfər işlə təmin edilib və istehsalın genişlənməsi ilə iş yerlərinin sayının 300-ə çatdırılması nəzərdə tutulur. "Khazar" avtomobilləri "Made in Azerbaijan" brendi ilə xarici ölkələrə də ixrac olunacaq. Bu maşınlar 2018-ci ilin avqust-sentyabr aylarında Moskvada keçirilən beynəlxalq avtomobil sergisində nümayiş etdirilib və

maraqla qarşılanıb. Zavodda daha bir yeni modelin istehsalı planlaşdırılır. Buraxılış vaxtı ilin ortaları üçün nəzərdə tutulub. Hazırda bu tip avtomobillər həm "Peugeot", həm də "Khazar" adını daşıyır. Yeni modeldə isə yalnız "Peugeot" adından istifadə ediləcək. Fevral ayında Yaponiyanın Azərbaycanı fəvqəladə və səlahiyyətli səfəri Teruyuki Katōri Neftçalaya gələrək zavodun istehsal prosesi ilə tanış olub və müəssisənin işini yüksək qiymətləndirib, istehsalın genişləndirilməsi üçün böyük po-

Avropa İttifaqı Azərbaycan qazının Bolqarıstana nəqli layihəsinə vəsait ayrılmasına razılıq verib

Avropa Komissiyası Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun (İGB) tikintisi üçün 33 milyon avro vəsaitin ayrılmasına razılıq verib.



Avropa Komissiyasının bu barədə məlumatında bildirilir ki, vəsait Yunanıstanın Komotini şəhəri ilə Bolqarıstanın Stara Zaqora şəhəri arasında 182 kilometrlik trans-

"Xalq qəzeti"



Asiya İnkişaf Bankı: Azərbaycanda iqtisadi artım sürətlənəcək

Asiya İnkişaf Bankı 2019-cü ildə Azərbaycanda iqtisadiyyatın 2,5 faiz artacağını proqnozlaşdırır. Bu barədə bankın hesabatında qeyd olunub.

Hesabatə əsasən, 2020-ci ildə isə ölkə iqtisadiyyatı 2,7 faiz artacaq. Bildirilir ki, Azərbaycanda xidmət və kənd təsərrüfatı sahələrində genişlənmənin davam etməsi, sənayedə isə daralmanın azalması fonunda 2018-ci ildə ÜDM-in artımı güclənib. Manatın məzənnəsinin stabilliyi sayəsində inflyasiya dərəcəsi sabitləşdirilib, neft qiymətlərinin yüksəlməsi isə cari əməliyyatlar hesabındakı profisit artmasına gətirib çıxarıb.

2019-2020-ci illərdə dövlət xərclərinin, qaz istehsalının və qeyri-neft sektorunun genişlənməsi fonunda inkişaf tempinin müəyyən dərəcədə artacağı, qaz ixracatının genişlənməsi sayəsində isə cari əməliyyatlar hesabındakı

profisitnin daha da yüksələcəyi proqnozlaşdırılır.

Hesabatda qeyd olunur ki, dominantlıq təşkil edən neft sektorunda 0,6 faiz, iqtisadiyyatın digər sahələrində isə 1,8 faiz həcmində artım sayəsində temp 2017-ci ildəki cüzi 0,1 faizdən 1,4 faizədək sürətlənib.

Təklif baxımından 2017-ci ildəki 3,6 faizlik azalmadan sonra bərpa olunmuş sənayedə cəmi 0,4 faiz səviyyəsində enmə müşahidə olunub. O cümlədən mədənçixarma sənayesində bərpa ilə istehsal sahələrində 7,9 faizlik artım inşaat sektorunda kəskin azalmayı əsas etibarilə neytrallaşdırıb. İri dövlət investisiya layihələrinin başa çatdırılması ilə əlaqədar əsaslı xərclərin azalması nəticəsində inşaat sektorun-



da enmə 2017-ci ildəki 1,5 faizdən 9 faizədək qalxıb. Kənd təsərrüfatı fermerlərə, xüsusilə 6,8 faiz çoxalmış taxıl istehsalına dövlət dəstəyi səbəbindən 2017-ci ildəki 4,2 faizdən 4,6 faizədək artıb. Xidmət sektorunda artım tempi, turizm və nəqliyyat sahələrində inkişaf sayəsində 3,5 faiz səviyyəsində qərarlaşaraq yüksək olaraq

qalmaqdadır.

Orta illik inflyasiya dərəcəsi neft ixracatı üzrə qiymətlərin yüksəlməsi və məzənnənin sabitləşdirilməsi məqsədilə döviyyədə olan valyutanın həcminə nəzarətin gücləndirilməsi sayəsində 2017-ci ildəki 12,9 faizdən 2,3 faizədək, baza inflyasiyası isə 1,8 faizədək kəskin sürətdə azalıb.



təmin olunub. Bundan başqa, Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına rayonda 7 sahibkara 74 min manat məbləğində güzəştli kredit verilib.

Pambıqçılığın inkişafı əhalinin məşğulluğunun təmin edilməsi, gəlirlərinin artması və ölkəyə valyuta gətirilməsi baxımından əhəmiyyətlidir. Ötən il Neftçalada 7 min hektar sahədə pambıq ekilib, 10 min 83 ton pambıq toplanaraq tədarük məntəqələrinə təhvil verilib. Əvvəlki illə müqayisədə məhsuldarlıq 6,2 sentner artıb. Bu ilin məhsulu üçün 1000-dən çox müliyyətiçi ilə müqavilə bağlanıb. Hazırda bu sahədə tədbirlər davam etdirilir. Kənd təsərrüfatı işlərində "Aqrolizinq" ASC-nin müasir texnikası camaatın yaxşı karına gəlir.

Rayondakı 14 min 500 hektardan yuxarı əkin sahələrinin suvarma suyu ilə təmin olunmasında ciddi çətinliklərin yaranması ilə əlaqədar Kür çayından Xol zonasına 25 kilometr uzunluğunda Neftçala Magistral Kanalının nasos stansiyası ilə birlikdə tikintisi tam başa çatdırılıb ki, bu da aqrar sahənin daha sürətli inkişafına kömək edəcək.

Neftçalada fəaliyyət göstərən 2 balıqçılıq təsərrüfatı, Xıllı Nərə Balıqçılıq zavodu və Cəlil Cavadov adına Kür-ağzı Nərə Balıqçılıq zavodu tərəfindən 6 milyon 640 min ədəd nərə cinsli körpə balıqlar yetişdirilərək Kür çayı vasitəsilə Xəzər dənizinə buraxılıb.

Zəhmətə bağlı adamlar həm yüksək dolanacaqlarını təmin edir,

həm məhsul bolluğuna töhfələr verir, həm də hörmət-izzət qazanır, şöhrətə çatır. Ötən il Xol Qaraqaşlı kənd sakinı, fermer Əlibala Selimov kənd təsərrüfatının inkişafında xidmətlərinə görə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif olunub. Bundan başqa, üç pedaqoq "Əməkdar müəllim", bir tibb işçisi isə "Əməkdar həkim" fəxri adlarına layiq görülüb.

Rayonun gəncləri də Neftçalanın şöhrətini artırır. Məsələn, Neftçalanı təmsil edən 7 şagird respublika fənn olimpiadalarında qalib gələrək Təhsil Nazirliyinin medal və diplomları ilə mükafatlandırılıb. Qədimkənd kənd tam orta məktəbinin şagirdi Fidan Ağayeva qadınlar arasında kikkoks üzrə ölkə çempionu adını qazanıb, İtaliyanın Venesiya şəhərində isə yeniyetmələr arasında dünya üçüncüsü olub. Fidan Azərbaycan Kikkoks Federasiyasının "İlin

idmançısı" fəxri diplomuna layiq görülüb.

Əhalinin azmətinatlı təbəqəsi də qayğı ilə əhatə olunur. Ötən il 43 imtiyazlı şəxs müalicə üçün sanatoriyalara göndərilib, bir nəfər Qarabağ müharibəsi əlillinə "Nazifan" nəqliyyat vasitəsi verilib.

Bu yaxınlarda Neftçalada qəbul keçirilmiş təhsil naziri Ceyhun Bayramov M. Səfərov adına İnteqrasiya Təlimli İnternet Tipli Gimnaziyasının binasında rayonun ümumtəhsil məktəblərinin direktorları ilə görüşüb. O, həmçinin gimnaziyanın yeni təmir olunmuş binasında təlim-tərbiyə üçün yaradılan şəraitlə tanış olub. Gimnaziyada 380 şagird təhsil alır ki, onlardan da 63 nəfəri məktəb yataxanasında gecələyir. Hazırda yeni tədris korpusunda tikinti-quradarma işləri yerinə yetirilir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə nazirliyin sifarişli ilə rayonda yaradılmış günərzi qayğı mərkəzində olub. Burada diqqətə ehtiyac duyan 30-dan çox uşağa gündəlik olaraq yarımstasionar formada çeşidli xidmət göstərilir, reabilitasiya tədbirləri görülür...

Yazın gəlişi Neftçalada həyatı daha da canlandırır. Bu ilin də uğur salnaməsinə parlaq səhifələrin yazılacağı şübhəsizdir.

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri



Dünyanın ən yaxşı aviaşirkətləri

Sinqapurun "Singapore Airlines" aviaşirkəti dünyanın ən yaxşı aviaşirkətlər reytinginə başçılıq edir.

Reyting "TripAdvisor" aqreqatı tərəfindən istifadəçilərin qiymətləri əsasında tərtib olunub.

Reytingdə ikinci və üçüncü yeri Qətərin "Qatar Airways" və Tayvanın "EVA Air" şirkətləri tutub.

İlk onluğa həmçinin ABŞ-ın "Southwest Airlines", Braziliyanın "Azul", Yeni Zelandiyanın "Air New Zealand", Böyük Britaniyanın "Jet2.com" loukosteri və Yaponiyanın "All Nippon Airways" (ANA) şirkəti də daxil olub.

Bundan başqa, sərtişinlər ən yaxşı birinci sinif salonuna görə "Emirates" aviaşirkətinə, ən yaxşı biznes sinfi salonuna görə "Qatar Airways"-ı, ən yaxşı premium-ekonom və ekonom siniflərinə görə isə "Air New Zealand" və "Singapore Airlines" şirkətlərini fərqləndiriblər.

"Xalq qəzeti"



Tələbələr Cocuq Mərcanlıda pedaqoji təcrübə keçəcəklər

Bakı Slavyan Universitetinin (BSU) IV kursda təhsil alan bir qrup tələbəsi könüllü olaraq Aprel döyüşləri nəticəsində yenidən dinc həyata qayıdan Cocuq Mərcanlı kənd orta məktəbinə pedaqoji təcrübəyə yollanacaq.

BSU-nun mətbuat xidmətinin əməkdaşları təcrübədən əvvəl tələbələrə görüşmüş və onların fikirlərini öyrənmişlər. Tələbələrin təcrübə rəhbəri rus dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Ərkinaz Məmmədhasənzadə pedaqoji təcrübənin işğaldan azad olmuş Cocuq Mərcanlı kəndində təşkil edilməsini uğurlu seçim kimi dəyərləndirib. Öncəki illərdə dəfələrlə cəbhə bölgəsində yerləşən məktəblərdə BSU tələbələrinin pedaqoji təcrübəsinə rəhbərlik etdiyini bildirən Ə.Məmmədhasənzadə deyib: “Mən əvvəllər də tələbələrimizlə birgə Ağdam və Cəbrayıl rayonlarında yerləşən orta məktəblərdə olmuşam. Həmin məktəblərin

rəhbərlikləri və şagirdlər BSU tələbələrindən razı qalıblar. Budəfəki təcrübəmizdə uğurlarımız daha çox olacaq. Xüsusi həssas bölgədə pedaqoji təcrübəyə rəhbərlik etməyimin səbəbini yalnız bu sözlə ifadə edə bilərəm: Vətən sevgisi!”

Görüş çərçivəsində Cocuq Mərcanlıya pedaqoji təcrübə keçmək üçün könüllü yolanan tələbələrin də fikirləri dinlənilib. Azərbaycan filologiyası və jurnalistika fakültəsinin IV kurs tələbəsi Leyla Hacıyeva da öz təəssürlərini görüş iştirakçıları ilə bölüşüb: “Mən əvvəlcə Bakı məktəblərində birində pedaqoji təcrübə keçmək istəyirdim. Təcrübə keçəcəyimiz məktəblərin siyahısı biza təqdim olunanda Cocuq Mərcanlı kənd məktəbinin də siyahıya salındığını gördüm.

çoxdur. Əsas məqsədim orada yaşayan uşaqlarda gələcəyə inam yaratmaq, o cümlədən ictimai-sosial işlərdə fəal olmaqla bağlı onları maarifləndirməkdir. Yaxın gələcəkdə bütün işğal altında olan torpaqlarımızın azad edildicəyinə, həmin ərazilərdə potensiallı gənclər üçün belə imkanlar yaradılacağına inanıram”.

Azərbaycan filologiyası və jurnalistika fakültəsinin IV kurs tələbəsi Leyla Hacıyeva da öz təəssürlərini görüş iştirakçıları ilə bölüşüb: “Mən əvvəlcə Bakı məktəblərində birində pedaqoji təcrübə keçmək istəyirdim. Təcrübə keçəcəyimiz məktəblərin siyahısı biza təqdim olunanda Cocuq Mərcanlı kənd məktəbinin də siyahıya salındığını gördüm.



Bu fürsəti dəyərləndirib qərarımı dəyişdim. Hərbi ailəsində doğulduğum üçün orada qarşılaşa biləcəyim çətinlikdən qorxmuram. Cocuq Mərcanlı kənd məktəbində yaradılan şəraitlə bağlı dolğun məlumat aldım. Torpaqlarımızın Azərbaycan Ordusu tərəfindən nəcə qorunduğu hər kəsə məlumdur. Buna görə də heç bir narahatlığım yoxdur”.

Pedaqoji fakültənin təhsildə sosial psixoloji xidmət ixtisasının IV kurs tələbəsi Kamila Abbasova digər tələbələrdən fərqli olaraq Cocuq Mərcanlı kənd məktəbində istehsalat təcrübəsi keçəcək. K.Abbasova bildirib ki,

xüsusi həssas bölgədə yaşayan uşaqların psixoloji dəstəyə, motivasiyaya daha çox ehtiyacı var: “Məktəbdə oxuduğum vaxtlardan ən böyük arzum cəbhə bölgəsində yerləşən kəndlərdə müəllim kimi işləmək olub. Çünki mən də Cəbrayıl rayonunda doğulmuşam. Aprel döyüşlərində qohumlarım iştirak ediblər. İstehsalat təcrübəmin Aprel döyüşləri dövrünə düşməsi mənə sevinirir. Bu şəraiti bizim üçün yaratdığına görə dövlətimizə və BSU rəhbərliyinə minnətdaram”.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci

221100 dəftərxana və təsərrüfat xərcləri, 221310 idarənin xərcləri, 221320 cari təmir və 282230 – təmir işləri üçün kotirovka sorğusu elan edir

Zərflər 2019-cu il aprelin 5-də açılacaqdır.
Əlaqələndirici şəxs- Şərif Həsənov,
telefon- 050 679 36 70.
Ünvan-Bakı, Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsi 2.

Ermənistan sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ermənistan Respublikası Noyembəryan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə, Bərd rayonunun Çinari kəndində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən

mövqelərdən Azərbaycan Respublikasının Qazax rayonunun Qaymaqlı, Quşçu Ayırın, Tovuz rayonunun Koxanəbi, Ağbulaq kəndlərində və Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Mərzili, Füzuli rayonunun Qobu Dilağarda, Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə atəş açılıb.

Saatlı Suvarma Sistemləri İdarəsi

2019-cu il üçün əsaslı təmirə lazım olan materialların satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot-1. Tikinti materiallarının satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecəkdir:
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Bağlanmış müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maddi-texniki bazaya malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üçün 50 (əlli) manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Saatlı şəhəri, H.Əliyev prospekti 235, Saatlı Suvarma Sistemləri İdarəsindən (əlaqələndirici şəxs- U.Ə.Ümudovdan, telefon- 0-2128-5-20-19) ala bilərlər.
Dövlət Xəzinədarlıq Agentliyi
H/h -AZ 11CTRE 00000000000002354501
VOEN - 6700035821

Fond -7, maddə- 142319
XHk 004061
Kod -210005
VOEN- 1401555071
M/h- AZ41NABZ 01360100000000003944
SWIFT CTRE AZ
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-Tenderdə iştirak etmək üçün yazılı müraciət;
-Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-Tender təklifi (zərflərin açıldığı tarixdən sonra 30 bank günü qüvvədə olmalıdır);
-Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanlarından arayış;

Azərbaycan Respublikası Təhsil Nazirliyi 7 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi 2019-cu ildə alınacaq odunun satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər aşağıdakı göstərilən məbləğdə iştirak haqqını hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Şəmkir şəhəri, Nizami küçəsi 71 nömrəli ünvandan ala bilərlər.
İştirak haqqı 50 manatdır.
Təşkilat- 7 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi
H/h- AZ97A1-
IB32051019444700201147
VOEN- 8500155391
BANK- “ KAPİTAL BANK “ KB-
nin Şəmkir filiali
Kod- 200479
VOEN- 9900003611
Mh- AZ37NAB-
ZO1350100000000001944
S.W.I.F.T. BIK ALIBAZ 2X
İştirak haqqı heç bir halda geri

qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə

və rekvizitləri (notarial qaydada təsdiq edilmiş surətləri);
-tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
-iddiaçının müvafiq mallar üzrə məhsul və uyğunluq sertifikatları;
-iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (səli və surət) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) və iş qrafikini 18 aprel 2019-cu il saat 17.00-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 1 may 2019-cu il saat 17.00-dək Şəmkir şəhəri, Nizami küçəsi 71 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 2 may 2019-cu il saat 10.00-də yuxarıda qeyd olunan ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər (iştirakla bağlı müvafiq sənədi təqdim ediddikdə).
Əlaqələndirici şəxs- Arzu Əmiraslanov, telefon- 02230-5-32-14.

Tender komissiyası

“AZƏRBAYCAN MELİORASIYA VƏ SU TƏSƏRRÜFATI” ASC

Əhalisi 736 min nəfərə yaxın 41 şəhər və rayonun 254 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadəyə yararlı həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyunun, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 2019-cu ildə 300 subarteziyan quyusunun qazılması məqsədilə 12 lot üzrə

TƏKLİFLƏR SORĞUSU ELAN EDİR

İddiaçılar hər bir lot üçün 100 manat məbləğdə iştirak haqqı ödədikdən sonra əsas şərtlər toplusunu səhmdar cəmiyyətin tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətindən ala bilərlər.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Təkliflər və bank təminatı möhürlənmiş, ikiqat zərfdə Bakı şəhəri, Moskva prospekti 69a nömrəli ünvana tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinə 22 aprel 2019-

cu il saat 17.00-a qədər təqdim edilməlidir.
İddiaçıların təklif zərfləri 23 aprel 2019-cu il saat 16.00-də açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri zərflərini açılış prosedurunda iştirak edə bilərlər.
Maraqlanan təşkilatlar 431-08-64 nömrəli telefonla əlaqə saxlaya bilərlər.
Ünvan- Bakı şəhəri, Moskva prospekti 69a, 3-cü mərtəbə.

Tender komissiyası

B İ L D İ R İ Ş

2018-ci il dekabrın 1-də “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” Publik Hüquqi Şəxs tərəfindən laboratoriyalarda olan analitik cihaz və avadanlıqlarda istifadə məqsədilə texniki qazların satın alınması ilə əlaqədar Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanunun 11.2-ci maddəsinə əsasən elan edilmiş təkliflər sorğusu prosedurunun davamından imtina olunmuşdur.

Tender komissiyası

B İ L D İ R İ Ş

“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” Publik Hüquqi Şəxs balansındakı əmlakın qiymətləndirilməsi xidmətinin satın alınması məqsədilə elan etdiyi kotirovka sorğusunda “Uniprice” MMC qalib elan olunmuş və qalib şirkətlə müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

“Bakışəhərtikintimexanikləşdirmə” ASC səhmdarlarının nəzərinə!

24 may 2019-cu il saat 11.00-də “Bakışəhərtikintimexanikləşdirmə” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

İclasın gündəliyi:
1. 2018-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin hesabatı.
2. Digər məsələlər.
Telefon- 563-41-00.
Ünvan- Bakı, Dərnəgül qəsəbəsi,3095-ci məhəllə,“Elit” ticarət mərkəzinin yaxınlığı.

Şamaxı Rayon İcra Hakimiyyətinin Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi

2019-cu ildə mənzil fondunun, yolların əsaslı təmiri və şəhərin abadlaşdırılması işlərinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 3 (üç) lot üzrə keçirilir.
Lot -1. Mənzil fondunun əsaslı təmirinin satın alınması.
Lot -2.Yolların əsaslı təmiri işlərinin satın alınması.
Lot -3.Şəhərin abadlıq işlərinin satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Müqavilə 2019-cu il dekabrın 31-dək yerinə yetirilməlidir.

Tenderdə iştirak etmək istəyənlər hər lot üçün aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Şamaxı şəhəri,H. Əliyev küçəsi 27 nömrəli ünvanda yerləşən Şamaxı Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdən (əlaqələndirici şəxs- Zaur Mikayılovdan, telefon- 02026-5-33-46) ala bilərlər.

İştirak haqqı hər lot üçün 200 manatdır.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
Təşkilat- Şamaxı Rayon Yerli Xəzinədarlıq Orqanı
H/h- AZ42 CTRE 00000000000002512732
VOEN- 8400081801 DXA
Kod- 210005
VOEN- 1415550171
M/h- AZ41 NABZ
01360100000003003944
S.W.I.F.T BIK CTRCAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri 7 may 2019-cu il saat 17.00-dək təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub- olmaması haqqında müvafiq vergi orqanı tərəfindən arayış;
- iddiaçının son bir il ərzində maliyyə vəsaiti barədə bank tərəfindən verilmiş arayış;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- analoji işlərdə təcrübəsi, iddiaçının potensial texniki və kadr imkanları haqqında məlumat.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əslə və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri əlavə iş cədvəli, tender təklifi və bank zəmanətini möhürlənmiş ikiqat zərfdə 16 may 2019-cu il saat 17.00-a qədər təqdim etməlidirlər.
Yuxarıda göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 17 may 2019-cu il saat 10.00-də yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Yevlax Şəhər İcra Hakimiyyəti

2019-cu ildə yolların əsaslı təmiri işlərinin aparılmasının satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun göstərilən lot üçün təkliflərini möhürlənib imzalanmış, ikiqat bağlamada yazılı təqdim etsinlər.
Lot- 1. Yolların əsaslı təmiri işlərinin satın alınması.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecəkdir:
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Müqavilənin vaxtında yerinə yetirilməsi üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tender təkliflərinin qiymətləndirilməsi və müqayisə edilməsi bal sistemi ilə həyata keçiriləcəkdir.
Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxsə müraciət edə bilərlər. Ünvan- Yevlax şəhəri, Azərbaycan küçəsi 3, əlaqələndirici şəxs- Səməd Hüseynov ,telefon- 02233-6-49-38.
Maraqlananlar əsas şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqqını köçürdükdən sonra yuxarıdakı ünvandan ala bilərlər.
İştirak haqqı 100 manatdır.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.
Təşkilat- Yevlax Şəhər İcra Hakimiyyəti
H/h- AZ 49 CTRE
000000000000002515031
VOEN- 2200074151
Büdcə saviyyəsi- 7y
İnzibati təsnifat- 142340
Bank- Dövlət Xəzinədarlıq Agentliyi
Kod-210005
VOEN-1401555071
SWIFT BIK: CTRE AZ-22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər.
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi

barədə bank sənədi;
-iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitlər;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında məlumat;
-işləri yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat;
-vergilərə və digər icbari ödənişlərə dair borcların olub-olmaması barədə arayış;
-tender təkliflərinin təminatı (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi qiymətinin 1 faizi həcmində bank zəmanəti(zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).
İddiaçılar tələb olunan sənədləri möhürlü zərflərdə 7 may 2019-cu il saat 17.00-a kimi yuxarıda göstərilən ünvana təqdim etməlidirlər.
Bu tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçılar tender təklifi və bank zəmanətini 16 may 2019-cu il saat 17.00-a kimi təqdim etməlidirlər.
Tender zərfləri 17 may 2019-cu il saat 11.00-də Yevlax Şəhər İcra Hakimiyyətində açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

“Bakitikişənəyə” ASC səhmdarlarının nəzərinə!

1 iyun 2019-cu il saat 16.00-də cəmiyyətin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
Gündəlikdəki məsələlər:
- cəmiyyətin illik balansının müzakirəsi və təsdiqi (zərər və mənfəətin bölüşdürülməsi);
- 2018-ci ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabatı;
- cəmiyyətin gələcək fəaliyyətinin müzakirəsi və bu barədə qərar qəbul edilməsi;
- təşkilati məsələlər (idare heyəti, müşahidə

şurası və təftiş komissiyasının tərkibinə baxılması);
- sair məsələlər.
Yığıncaq cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Həsən Əliyev küçəsi 1008-ci məhəllədə keçiriləcəkdir. Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallara ümumi yığıncağın keçirilməsinə 2 saat qalmış cəmiyyətin yerləşdiyi hüquqi ünvanda tanış ola bilərlər.
Əlaqə telefonu- (012) 440-86-25.
(012) 440-09-19.

Direktorlar şurası

“Sabirabad Dəmir–Beton” ASC səhmdarlarının nəzərinə!

3 may 2019-cu il saat 11.00-də səhmdarların növbədənəkar ümumi yığıncağı keçiriləcəkdir.
Gündəlikdəki məsələlər:
1. İcra orqanının yeni sədrinin seçilməsi.

2. Digər məsələlər.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətli təsdiq edən sənədləri iştirakı vacibdir.
Əlaqə telefonu- (055) 330 – 17 – 68.
Ünvan-Sabirabad rayonu, Qalağayın kəndi.

B İ L D İ R İ Ş

“Xalq qəzeti”nin 23 dekabr 2018-ci il və 9 yanvar 2019-cu il tarixli nömrələrində Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) tərəfindən malların, işlərin və xidmətlərin satın alınması məqsədilə dərc edilmiş 12 lotdan ibarət açıq tenderin nəticələrinə əsasən lot-1 üzrə “ARHUN SERVICE” MMC, lot-2 üzrə “AVROPA LIFT SİSTEMLƏRİ” MMC, lot-11 üzrə

“ŞEH” MMC və lot-12 üzrə isə “BRF INTERNATIONAL” MMC qalib olmuşdur.
Qalib şirkətlərlə lot-1 üzrə 28 mart 2019-cu il, lot-2 üzrə 29 mart 2019-cu il, lot-11 üzrə 1 mart 2019-cu il və lot-12 üzrə isə 29 mart 2019-cu il tarixdə müvafiq satınalma müqavilələri imzalanmışdır.

Tender komissiyası

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti

AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.
Lot-1. Təsərrüfat, inşaat və elektrik mallarının satın alınması.

Lot-2. Inventarların satın alınması.
Tender iştirakçılarının təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 200 manat iştirak haqqını ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli (tender komissiyasının əlaqələndirici şəxs-Ziyəddin Əliyevdən , telefon-537-02-84) ünvandan ala bilərlər.

Bank rekviziti
H/V- AZ33CTRE0000000000004048501
VÖEN- 9900062371
Bank- Dövlət Xəzinədarlığı Agentliyi

Kod- 210005
VÖEN- 1401555071
M/h- AZ41NABZ01360100000000003944
S.W.I.F.T CTREAZ22

D-3 Bütçə təsnifatı kodu - 142340
D-4 Fond-7
Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin

olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları;
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender prose-

duru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 24 aprel 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 3 may 2019-cu il saat 15.00-a qədər, Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifi 6 may 2019-cu il saat 15.00-da Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli ünvanda xüsusi ayrılmış otaqda açılaçaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Email: webmaster@aztv.az

Tender komissiyası

DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərrov adına Respublika Hospitalı

Tender 1 lot üzrə keçirilir.
Lot-1. "SIQMA" markalı liftlərin texniki servisinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üçün 100 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 36 nömrəli ünvandan (əlaqələndirici şəxs – Xəyyam Qəhrəmanovdan, telefon – (012) 5906626) DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərrov adına Respublika Hospitalının nümayəndəliyindən ala bilərlər.

Adı- DİN-in Respublika Hospitalı
VÖEN- 1500395041

AÇIQ TENDER ELAN EDİR

ADI- Dövlət Xəzinədarlığı Agentliyi

KOD- 210005

VÖEN- 1401555071

M/h- AZ41NABZ

013601000000000003944

S.W.I.F.T. BIK. CTREAZ22

IBAN- AZ95CTRE

00000000000002077703

Iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunan maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçıların müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları;

- digər sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 22 aprel 2019-cu il saat 15.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 30 aprel 2019-cu il saat 15.00-a qədər Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 36 nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklif zərfləri 1 may 2019-cu il saat 18.00-da Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 36 nömrəli ünvanda açılaçaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.

Lot-1. "Şuranın fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müvafiq istiqamətlər üzrə təlimlərin təşkili".

Lot-2. "Şuranın fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müvafiq istiqamətlər üzrə tədbirlərin təşkili".

Tender iştirakçılarına təklif olunur ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun öz təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilaçaqdır: -aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və analoji sahədə iş təcrübəsi.

Maraqlananlar tenderlə əlaqədar əlavə məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs-Səvinc İsgəndərova.

Telefon-493-17-80 (240).

E-mail- s.isgandarov@qcssn.gov.az

Ünvan- Bakı şəhəri, Səbail rayonu, F.Əmirov küçəsi 1.

Tenderin əsas şərtlər toplusu Azərbaycan Respublikasının dövlət dilində tərtib olunub. Maraqlananlar əsas şərtlər toplusunu Lot-1 və Lot-2 üçün hər birinə 100 manat məbləğdə

iştirak haqqını ödədikdən sonra yuxarıda göstərilən ünvandan ala bilərlər.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürə bilərlər:

Təşkilat- Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

VÖEN- 1301696511

H/h- AZ78CTRE00000000000005418301

Bank- Dövlət Xəzinədarlığı Agentliyi

Kod- 210005

VÖEN- 1401555071

M/h- AZ41NABZ01360100000000003944

S.W.I.F.T. CTREAZ22

Iştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar

tenderdə iştirak üçün 17 aprel 2019-cu il saat 18.00-a qədər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank

arayışı;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

Tender təklifi və bank təminatı möhürlənmiş bağlı zərflərdə 1 may 2019-cu il saat 18.00-a qədər təqdim olunmalıdır. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Tender təklifi tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır. Tender təklifi dəyərinin 1% həcmində bank təminatı verilməlidir. Bank təminatı tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır. Bank təminatını və tender təklifini bağlı zərfdə təqdim

etməyən iddiaçıların təklifi etibarsız sayılır. Bağlı zərflər 2 may 2019-cu il saat 15.00-da Bakı şəhəri, Səbail rayonu, F.Əmirov küçəsi 1 nömrəli ünvanda yerləşən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının konfrans zalında açılaçaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Dillər Universiteti boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edir

1.	İngilis dilinin leksikologiyası və üslubiyatı -1yer	baş müəllim – 2 ştat
2.	İngilis dilinin leksikologiyası və üslubiyatı -2yer	dosent - 1 ştat
3.	Fransız dilinin fonetikasi və qrammatikasi	dosent - 0,5 ştat, baş müəllim - 1 ştat
4.	Alman dilinin leksikologiyası və üslubiyatı	baş müəllim - 0,5 ştat
5.	Tərcümə və mədəniyyətşünaslıq fakültəsi nəzdində xarici dillər	müəllim – 1 ştat
6.	Filologiya və jurnalistika fakültəsi nəzdində xarici dillər	baş müəllim - 1 ştat
7.	Təhsil fakültəsi nəzdində xarici dillər	baş müəllim -0,25 ştat
8.	Beynəlxalq münasibətlər və idarəetmə fakültəsi nəzdində xarici dillər	dosent - 0,5 ştat
9.	Təhsil fakültəsi nəzdində xarici dillərin tədrisi metodikası	dosent - 0,5 ştat
10.	Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası	baş müəllim – 1 ştat
11.	Linqvokulturologiya	baş müəllim - 3 ştat
12.	Təlimdə innovasiyalar	baş müəllim -1 ştat, müəllim -1 ştat
13.	Regionşünaslıq	baş müəllim - 1,5 ştat
14.	Beynəlxalq münasibətlər	dosent - 0,5 ştat, baş müəllim - 0,5 ştat
15.	Azərbaycan ədəbiyyatı	baş müəllim - 0,5 ştat

Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini Azərbaycan Respublikası Təhsil Nazirinin 7 avqust 1996-cı il tarixli, 401 sayılı əmri ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında" sənədin tələblərinə uyğun bu elan qəzetdə dərc olunduğu gündən 30 gün keçəndək rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana göndərə bilərlər.

Bakı şəhəri, AZ1014, R.Behbudov küçəsi 134.

Telefonlar - 441-22-78 (daxili-230) , 441-22-79 (daxili -230).

Müsabiqədə yüksək peşə-ixtisas hazırlığına, elmi ad və dərəcələrə, lazımi elmi-pedaqoji, idarəetmə təcrübəsinə, yüksək mənavi keyfiyyətlərə malik Azərbaycan Respublikası vətəndaşları, həmçinin müvafiq qanunvericiliyin tələbləri gözlənilməklə xarici ölkə vətəndaşları da iştirak edə bilərlər.

Bakının Səbail Rayon Mənzil–Kommunal Təsərrüfatı Birliyi

AÇIQ TENDER ELAN EDİR

Tender 5 lot üzrə keçirilir.

Lot - 1. Mənzil fondunun əsaslı təmirinin satın alınması.

Lot-2.Abadlaşdırma işlərinin satın alınması.

Lot-3.Mal-materialların satın alınması.

Lot-4.Yumşaq inventarların satın alınması.

Lot-5.Nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı, Xaqani küçəsi 65 nömrəli ünvandan (əlaqələndirici şəxs- Xanəzadə Həsənovadan, 493-55-43,) ala bilərlər:

Iştirak haqqı hər bir lot üçün 150 manatdır.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:

Səbail Rayon Mənzil - Kommunal Təsərrüfatı Birliyi

VÖEN- 1700188251

H/h- AZ 65

AIIB33010019443500222105

Bank- "Kapital Bank"ın 1 sayılı Səbail filiali

M/h- AZ 37 NABZ

013501000000000001944

VÖEN- 9900003611

S.W.I.F.T. BIK- AİBAZ 2 x

Kod- 200059

Iştirak haqqı heç bir halda geri qaytarılmır. İştirakçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim

etməlidirlər:

* tenderdə iştirak etmək üçün ərizə;

* tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

* tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

* tender təklifi qiymətinin 1 faizi həcmində (təklifi təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

* Azərbaycan Respublikasında vergilərə və digər ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanlarından arayış;

* iddiaçının son bir il ərzində maliyyə vəsaiti haqqında bank tərəfindən verilməsi arayışı;

* iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

* müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində iki nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 8 may 2019-cu il saat 17.00-dək təqdim etməlidirlər.

Tender təklifi və bank zəmanəti 2019-cu il mayın 16-dək təqdim olunmalıdır.

Yuxarıda göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri 17 may 2019-cu il saat 10.00-da yuxarıda göstərilən ünvanda açılaçaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

“Azəristiliktəchizat” ASC

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot – 1. İstilik şəbəkələrində qəza - təmir və yenidənqurma işlərindən sonra asfalt örtüyünün bərpasının satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Təkliflərin qiymətləndirilməsində analoji işlərdə təcrübəyə, maliyyə vəziyyətinə, aşağı qiymətə, yüksək keyfiyyətə və müqavilənin vaxtında yerinə yetirilməsi üçün zəruri potensialın mövcudluğuna üstünlük verilaçaqdır.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunan əsas şərtlər toplusunu Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 3 nömrəli ünvandan əlaqələndirici şəxs- Rafiq Əliyevdən, telefon- 579-52-98 ala bilərlər.

Iştirak haqqı 100 manatdır.

H/h- AZ62AİİB

33010019442200226122

VÖEN- 1700531291

"Kapital Bank"ın Qaradağ filiali

Kod- 200220

VÖEN- 9900003611

M/h- AZ37NABZ

01350100000000001944

SWIFT- AİBAZ2X

Iştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən

sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

GƏNCƏ ŞƏHƏR İCRA HAKİMİYYƏTİ

2019-cu il üçün Gəncə şəhərinin küçələrinin əsaslı təmiri, işıqlandırma sistemlərinin yenilənməsi və əhaliyə kommunal xidmətlər göstərilməsi sahəsində istifadə olunan maşın və mexanizmlərin alınması işlərinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 3 lot üzrə keçirilir.
Lot – 1. Şəhərin küçələrinin əsaslı təmiri işlərinin satın alınması.
Lot – 2. Şəhərin küçələrində işıqlandırma sistemlərinin yenilənməsi işlərinin satın alınması.

Lot – 3. Əhaliyə kommunal xidmətlər göstərilməsi sahəsində istifadə olunan maşın və mexanizmlərin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun yuxarıda göstərilən hər 3 lot üzrə öz tender təkliflərini möhürlənib imzalanmış, ikiqat zərfdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət, müqavilələrin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübə və maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları yüksək kadr potensialına, lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderlə əlaqədar məlumat almaq istəyən iddiaçılar əlaqələndirici şəxsə müraciət edə bilərlər.

Əlaqələndirici şəxs – Məlahət Salahova, telefon – (022) 256-10-39.

Ünvan – Gəncə şəhəri, Heydər Əliyev adına meydan, inzibati bina.

Maraqlananlar əsas şərtlər toplusunu aşağıdakı məbləğdə iştirak haqqını ödədikdən

sonra yuxarıdakı ünvandan ala bilərlər.
İştirak haqqı Lot-1 – 250 manat, Lot-2 – 150 manat və Lot-3 isə 300 manatdır.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba ödəməlidirlər:

Təşkilat – Gəncə Şəhər İcra Hakimiyyəti
H/h – AZ24CTRE00000000000002510631
VÖEN – 2300571241
Bank – Dövlət Xəzinədarlığı Agentliyi
Kod – 210005
VÖEN – 1401555071
M/h – AZ41NABZ01360100000000003944
S.W.I.F.T: CTREAZ22

Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır. Tenderdə iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-təndər təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-təndər təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqın-

da vergi orqanları tərəfindən təsdiq olunmuş

maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-iddiaçılarının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

-diger sənədlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 24 aprel 2019-cu il saat 15.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 7 may 2019-cu il saat 17.00-a qədər Gəncə şəhəri, Heydər Əliyev adına meydan, inzibati binada təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 8 may 2019-cu il saat 11.00-da Gəncə şəhəri, Heydər Əliyev adına meydan, inzibati binada açılaçaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs

DİM-in regional bölmələrinin inzibati binalarında (Xaçmaz, Bərdə və Gəncə) təmir işlərinin satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.
Lot-1. DİM-in regional bölmələrinin inzibati binalarında (Xaçmaz, Bərdə, Gəncə) təmir işlərinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər aşağıda göstərilən məbləğdə iştirak haqqını hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1M nömrəli ünvandan ala bilərlər.

İştirak haqqı 200 manatdır.

Təşkilat- Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs (VÖEN- 1304673921)

Bank-“Azər-Türk bank” ASC-nin Müştəri Xidmətləri Mərkəzi

Ünvan- Bakı şəhəri,

C.Məmmədquluzadə küçəsi 85; 192/193

Kod-507699

VÖEN (bank)- 9900006111

SWIFT- AZRTAZ22

M/h-

AZ02NABZ0135010000000022944

H/h- AZ98AZRT38060019440028835001
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notarial qaydada təsdiq edilmiş surətləri);

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) və iş qrafikini 3 may 2019-cu il saat 17.00-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 16 may 2019-cu il saat 17.00-dək Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə (ünvan- AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1M) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri 17 may 2019-cu il saat 11.00-da yuxarıda qeyd olunan ünvanda açılaçaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər (iştirakla bağlı müvafiq sənədi təqdim etdikdə).

Əlaqələndirici şəxs- İlham Əliyev, telefon-502-47-53/56/58, daxili 144.

Faks- 465-87-96, 502-47-22.

E-mail- l.aliyev@dim.gov.az

Ünvan- AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1M.

Tender komissiyası

Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının Tabeliyində Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi Publik Hüquqi Şəxs

2019-cu il iyunun 2-si və dekabrın 7-nə təsadüf edən Mülki Aviasiya əməkdaşlarının Peşə Bayramı və Beynəlxalq Mülki Aviasiya Gününa həsr olunmuş tədbirlərin təşkili xidmətinin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Lot-1. 2019-cu il iyunun 2-si və dekabrın 7-nə təsadüf edən Mülki Aviasiya əməkdaşlarının Peşə Bayramı və Beynəlxalq Mülki Aviasiya Gününa həsr olunmuş tədbirlərin təşkili xidmətinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara sahib olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, AZ1095, Azadlıq prospekti 11(telefon nömrəsi- 012) 598-42-19, əlaqələndirici şəxs – Günay Məhərrəmovadan) nömrəli ünvandan təhvil ala bilərlər.

İştirak haqqı 200 manatdır.
H/h- AZ16AZRT38050019440033581003
VÖEN- 1201884591
Bank-“Azər-Türk Bank” ASC Bakı filiali
Kod- 504476

VÖEN- 9900006111
M/h- AZ02NABZ0135010000000022944
S.W.I.F.T: BIK AZRTAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-təndər təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-təndər təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı ,hüquqi statusu,

nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-iddiaçının maddi-texniki bazası.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 10 may 2019-cu il saat 16.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 17 may 2019-cu il saat 16.00-a qədər Bakı şəhəri, AZ1095, Azadlıq prospekti 11 nömrəli ünvana təqdim etməlidirlər. Əlaqələndirici şəxs- Günay Məhərrəmovad, telefon- (012) 598-42-19.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 20 may 2019-cu il saat 15.00-da Bakı şəhəri, AZ1095, Azadlıq prospekti 11 nömrəli ünvanda açılaçaqdır.

Tender komissiyası

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi

18 iyun Milli İnsan Hüquqları Gününe həsr olunmuş maarifləndirici tədbirin keçirilməsinin satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki,

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilecəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilələrin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Prosedurla əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar 465-21-55 nömrəli telefona (faks.4656438) müraciət edə bilərlər (əlaqələndirici şəxs- Abdullayev Rüstəm Mirləli oğlu).

İddiaçılar 100 (yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən (Bakı şəhəri, Olimpiya küçəsi 4, I mərtəbə, Sağlamlıq həyat tərzinin təbliği və sosial proqramlar sektorundan) ala bilərlər.

Bank – Dövlət Xəzinədarlıq Agentliyi

Kod - 210005
M/h- AZ41NABZ
01360100000000003944
VÖEN- 1401555071
SWIFT- CTREAZ22

Alan müştəri- Azərbaycan Respublikası- nın Gənclər və İdman Nazirliyi

H/h- AZ50CTRE

00000000000002147771

VÖEN- 1500171121

Büdcə səviyyəsinin kodu- 7

Təsnifat kodu- 142340

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar prosedurla iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iştirak etmək üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə

yetilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanlarından arayış;

-iddiaçının son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərsə bütün fəaliyyəti dövründə) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

- təklif (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- təklifin təminatı (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

-Son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərsə bütün fəaliyyəti dövründə) yerinə yetirdiyi analoji işlər haqqında məlumat.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır.

İddiaçılar tender prosedurlarında iştirak üçün yuxarıda göstərilən üsulan sənədlərini 22 aprel 2019-cu il saat 18.00-a qədər tender komissiyasına təqdim etməlidirlər.

İddiaçılar tender təkliflərini və təklifin bir faizi məbləğdə bank təminatını 30 aprel 2019-cu il saat 18.00-a qədər ikiqat bağlı zərflərdə iki nüsxədə tender komissiyasına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Təklif zərfləri iddiaçıların iştirakı ilə 1 may 2019-cu il saat 10.00-da

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində açılaçaqdır.

Tender komissiyası

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi

2019-cu il mayın 15-dən 17-dək Çin Xalq Respublikasında keçiriləcək turizm sərgisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üçün açar təhvilü üsulu ilə sərgi stendinin quraşdırılması işlərinin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Sərgi stendlərinin quraşdırılması sahəsində təcrübəsi olan və ixtisaslı işçi heyətinə malik rezident və qeyri-rezident hüquqi şəxslər iştirak edə bilərlər.

Tenderdə iştirak etmək istəyənlər 300 (üç yüz) manat və ya Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnasına uyğun olaraq (www.ebar.az) 300 (üç yüz) manatın ödəniş gününə ABŞ dolları ilə ekvivalentini tenderdə iştirak haqqı kimi aşağıda göstərilən bank hesablarından birinə köçürdükdən və bunu təsdiq edən sənədi təqdim etdikdən sonra Azərbaycan və ingilis dillərində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Nizami küçəsi 96 E nömrəli ünvandan, Landmark I, 3-cü mərtəbədən, telefon- +99412 5058704 (daxili- 2300); e-mail- sanubar.khankishiyeva@tourismboard.az) ala bilərlər.

Manat hesabı
Emittent
Dövlət Xəzinədarlıq Agentliyi
Bankın kodu- 210005
VÖEN- 1401555071

M/h- AZ41NABZ01360100000000003944
S.W.I.F.T. biki- CTREAZ22

Alan- Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi

VÖEN- 1404365471

H/h- AZ51CTRE000000000000002178502

Büdcə səviyyəsinin kodu -7

Büdcə təsnifatının kodu -142340

USD hesabı

Alan- Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi

Ünvan- Bakı şəhəri, Nizami küçəsi 96E, Landmark I, 3-cü mərtəbə

VÖEN- 1404365471

Dollar hesabı- AZ24PAHA-

38160USDHC0100090832

“PASHA Bank” JSC

Kod- 505141

Bankın VÖEN-i- 1700767721

M/h- AZ82NABZ01350100000000071944

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 (otuz) bank günü çox olmalıdır);

-vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;

-iddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında dövlət orqan(lar)ı tərəfindən təsdiq olunmuş maliyyə hesabatı;

-iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının ilkin qeydiyyatı sənədlərinin və onlara edilmiş əlavə və düzəlişlərin müvafiq qaydada təsdiq olunmuş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yer göstərməklə) və rekvizitləri;

-tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

S.W.I.F.T- PAHAAZ22

M/h- AZ82NABZ01350100000000071944

Avro hesabı

Alan- Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi

Ünvan- Bakı şəhəri, Nizami küçəsi 96E, Landmark I, 3-cü mərtəbə

VÖEN-1404365471

Xarici xəbərlər

Estoniya

Yuri Ratas istefa verəcək



Estoniyanın Baş naziri Yuri Ratas partiyasının son parlament seçkilərində məğlubiyyətinə görə istefaya gedəcəyini bildirib. Qeyd olunur ki, o, Estoniyanın yeni heyətli parlamentinin

ilk iclasında son dəfə baş nazir qismində iştirak edəcək. Onun formal olaraq postunu tərk etməsinə baxmayaraq, yeni baş nazir seçilənə kimi vəzifə səlahiyyətlərini icra edəcəyi bildirilir. Məlumatı "RuBaltic.ru" yayıb.


Çin

Ən iri tanker



Çində dünyanın ən iri mayeləşdirilmiş təbii qaz (LNG) tankeri inşa olunacaq. Tanker Şanxay şəhərindəki "Hudong-Zhonghua" gəmiqayırma zavodunda tikiləcək. Bildirilir ki, norveçli mütəxəssislərlə birgə inşa olunacaq tanker 270 min kubmetr LNG daşımaq imkanına malik olacaq. Qeyd edək ki, hazırda dünyanın ən iri LNG tankeri Qətərə məxsus "Mozah"dır. O, 2007-ci ildə istismara verilib və 266 min kubmetr maye qaz tutumuna malikdir. Xəbəri "Sinxua" verib.

Acı biber ömrü uzadı



Gündəlik istehlak prosesində acı (istiotlu) yeməklərlə qidalanan insanlar digərlərinə nisbətən daha uzun ömür yaşayırlar. Bu, beynəlxalq alimlər qrupunun Çində 500 min nəfər üzərində apardığı araşdırma nəticəsində bəlli

olub. Alimlər 7 il elmi-tədqiqat apardıqdan sonra bu qənaətə gəliblər. Xəbəri "British Medical Journal" verib.

İspaniya

Ən çox qazanan futbolçu




"Barselona"nın hücumçusu Lionel Messi cari mövsümdə ən çox gəlir əldə edən futbolçudur. Bildirilir ki, argentinalı hücumçu cari mövsümdə 130 milyon avro qazanıb. Bu göstərici üzrə 2-ci pillədə "Yuventus"un futbolçusu Kristiano Ronaldo qərarlaşıb. Onun il ərzində qazancı 113 milyon avro təşkil edib. Qeyd edək ki, ilk üçlüyü cari mövsümdə 91 milyon avro gəlirlə PSJ-nin braziliyalı hücumçusu Neymar tamamlayır. Məlumatı "France Football" yayıb.

Hazırladı: Elçin ABBASOV, "Xalq qəzeti"

Donald Tramp növbəti seçki kampaniyasındakı şüarını açıqlayıb

ABŞ Prezidenti Donald Tramp 2020-ci ildə keçiriləcək növbəti seçki kampaniyası zamanı əsasən iki şüardan istifadə edəcəyini bildirib. Bu barədə "Associated Press" agentliyi məlumat yayıb.



Dövlət başçısı əvvəlcə 2016-cı ildəki prezident seçkiləri kampaniyası zamanı istifadə etdiyi "Amerikanı yenidən möhtəşəm edək" şüarından bəhs edib. O, bu şüarın bu gün də aktuallığını itirmədiyini vurğulayıb.

Donald Tramp 2020-ci ildə seçki kampaniyası haqqında danışarkən isə qeyd edib ki, bu dəfə "Amerikanın dahiliyini qoruyaq" şüarından istifadə edəcəyini düşünür. ABŞ Prezidenti bildirib ki, budəfəki seçki kampaniyası zamanı ola bilsin ki, hər iki şüardan istifadə edilsin.

Müxbirlər dövlət başçısından prezidentliyə namizədlərdən kimi özünə

real rəqib hesab etməsi barədə sualına cavabında, Donald Tramp bildirib ki, növbəti prezident seçkilərində heç bir rəqibi onun diqqətini çəkmir.

Sonda bildirək ki, ABŞ-da növbəti prezident seçkiləri 2020-ci ilin noyabrın 3-də keçiriləcək.

M.HACIXANLI, "Xalq qəzeti"



Neftin qiyməti artmaqda davam edir

□ Dünya bazarında "qara qızıl"ın qiyməti artmaqda davam edir.

Londonun "İCE" Birjasının məlumatına görə, "Brent" markalı neftin bir bareli 69,70, Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-in "WTI" markalı neftinin bir bareli 61,50, Azərbaycanın "AzeriLight" markalı neftinin bir bareli isə 71,20 dollar olub.

Dünya bazarında "qara qızıl"ın qiymətinin artması neft hasil və ixrac edən dövlətlərin də milli valyutalarına müsbət təsir edib. Dollarla nisbətə onlar möhkəmləniblər.

Qəzənfar QASIMOV, "Xalq qəzeti"

Texasda partlayış

ABŞ-ın Texas ştatındakı neft-kimya müəssisəsində güclü partlayış və yanğın olub. Yanğınsöndürənlər güclü alovu söndürə biliblər.



Partlayış nəticəsində bir nəfər həlak olub, bir neçə nəfər xəsarət alıb. Ştadta fəvqəladə vəziyyət elan edilib. Ekoloqlar isə havanın tərkibini yoxlayırlar.

Faktla bağlı araşdırma aparılır.

Qəzənfar QASIMOV, "Xalq qəzeti"

Ən pis turistlər

"Biletix" onlayn xidmətinin ekspertləri dünyanın ən "pis" turistlərini müəyyən edib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Təyyarə və qatar biletlərinin axtarışı və rezervasiyası ilə məşğul olan adıçəkilən xidmət bu kateqoriyaya Rusiya, Çin və ABŞ-dan olan turistləri daxil edib.

Bildirilir ki, rəy sorğusunda iştirak edənlərin 44 faizi "Rusiyalı turistləri nəzakətli

və tərbiyəli hesab edirsinizmi?" sualına "yox", 33 faizi isə "hə" cavabı verib. Maraqlıdır ki, Rusiya turistlərinə mənfi münasibət bəsləyənlər arasında Rusiya vətəndaşları az deyil. Rusların üzgüçülük hovuzuna yüyürərək hoppanmaları, dəniz



qırağında çəkdikləri siqaretin qalıqlarını quma basdırmaları, çimli turistlərin isə ucadan danışaraq asta yerimək vərdişləri əcnəbilərdə daha çox narazılıq doğurub.

Qeyd edək ki, dünyanın ən mədəni turistləri kimi isə Yaponiya, Almaniya, Fransa təmsilçilərinin adı çəkilib.

Rövşən ATAĞİSİYEV, "Xalq qəzeti"

✓ Bakı Kompüter Peşə Liseyi tərəfindən Avdiyev Nihad Eldar oğlunun adına verilmiş diplom itdiyi üçün etibarsız sayılır.

✓ "Azərlistiktəchizat" ASC-yə məxsus istehsal ehtiyatlarının istehsala buraxılışının seriya – HUH - 001810 və seriya- HUH - 001844 nömrəli qaimə fakturaları itdiyi üçün etibarsız sayılır.

Hava proqnozu

☞ Aprelin 4-də

☞ Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Gecə 6-8, gündüz 11-15, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi normaldan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.

☞ Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə arıbr yağış, dağlıq ərazilərdə qar yağaçağı gözlənilir. Şərq küləyi əsəcək. Gecə 1-6 dərəcə isti, dağlıq ərazilərdə 2-4 dərəcə şaxta, gündüz 12-17 dərəcə isti olacaq.

☞ Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında gün ərzində bəzi yerlərdə yağıntılı olacağı, qar yağaçağı gözlənilir. Ayırı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

☞ Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər ayırı-ayrı yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək. Gecə 5-9, gündüz 14-19 dərəcə isti olacaq.

☞ Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıl, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən

yağmursuz keçəcək. Ayırı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

☞ Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər ayırı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq.

☞ Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 6-8, gündüz 13-17, dağlarda gecə 1-5, gündüz 10-14 dərəcə isti olacaq.

Avropa İttifaqı Böyük Britaniyanın Baş naziri Tereza Maye "Brexit"-i daha uzun müddətə təxirə salmağı təklif etməyə hazırlaşır. Bir şərtlə ki, London bir sıra tələblərə, o cümlədən, mayda Avropa Parlamentinə seçkilərə qatılsın. Məlumatı TASS verib.

müddətini uzatmaqla bağlı şərtini yerinə yetirməyib. Ancaq İcmalar Palatası keçən həftə razılaşmanı bəyənsəydi, "Brexit" mayın



"Brexit" bir il müddətinə təxirə salına bilər

atması tələb olunur.

Xatırladaq ki, martın 29-da Britaniya parlamentinin İcmalar Palatası Meyin Avropa liderləri ilə uzun danışıqların nəticəsində razılaşdırıldığı "Brexit" şərtləri haqqında müqaviləni üçüncü dəfə dəstəkləməyib. Parlamentarilər bu il yanvarın 15-də və martın 12-də də eyni addımları atmışdılar. Beləliklə, Britaniya parlamenti Al-nin "Brexit"-in

22-nə təyin oluna bilər.

Hazırda vəziyyət belədir ki, Al-nin mövcud planına uyğun olaraq, London Brüsselə "Brexit"-in reallaşdırılması ilə bağlı alternativ variant təqdim etməyəcəksə, aprelin 12-dək təşkilatdan razılaşma olmadan çıxma-ldır.

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"

Almaniya BMT Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb

□ "Euronews" agentliyinin yaydığı məlumata görə, bu həftə Almaniya son yeddi ildə ilk dəfə olaraq yenidən BMT Təhlükəsizlik Şurasına başçılıq etməyə başlayıb.

Mənbə yazır ki, Almaniyanın xarici işlər naziri Hayko Maas estafeti fransalı həmkarı Jan-İv Le Driandan qəbul

edib. Bu iki ölkə BMT Təhlükəsizlik Şurasında sədrliyin bir ay davam etdiyini nəzərə alaraq simvolik şəkildə

razılaşdıqlar ki, növbəti dəfə bir-birinin ardınca gələn iki sədrlik dövrünü müəyyən mənada "İki ay müddətinə birgə ikili sədrlik" kimi qəbul edəcəklər.

Almaniya XİN rəhbəri Nyu-Yorkda çıxış edərək bu barədə deyib: "Biz bu sədrliyi qəbul etməklə öz üzərimizə necə məsuliyyət götürdüyümüzü başa düşürük".

Mahmud QƏRİBOV, "Xalq qəzeti"

Ağac tinglərinin paylanması aksiyası davam edir

"Bu yaz özün bir təbiət yarat!" deyəti altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində vətəndaşlara müxtəlif növ ağac tinglərinin paylanması aksiyası davam edir.

Növbəti aksiya 4 aprel 2019-cu il tarixində Bakının Xətai rayonunda Bakı kinoteatrının qarşısında saat 11:00-dan 12:00-dək, Nizami rayonunda Səvinc kinoteatrının qarşısında saat 12:00-dan 13:00-dək, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki yeni istirahət parkının qarşısında saat 13:00-dan 14:00-dək, Xırdalanda Şəhər İcra Nümayəndəliyinin, Sumqayıtda Tağıyev parkının qarşısında, Qubada isə Vaqif küçəsindəki ticarət mərkəzinin arxasında saat 11:00-dan 13:00-dək keçiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, aksiyalarda vətəndaşlara müxtəlif cinsli ağac tinglərinin əkilməsi və qulluq göstərilməsi qaydalarına dair nazirliyin mütəxəssisləri tərəfindən tövsiyələr verəcək.

Qəzənfar QASIMOV, "Xalq qəzeti"

ALLAH RƏHMƏT ELƏSİN

Tahir Aydınoglu, Namiq Əhmədov, Cavid Xaspolad, Asəf Həsənov və Akif Əhmədgil keçmiş tələbə yoldaşları Sadiq Gözelova qayınatası

MƏHƏMMƏDƏLİ KİŞİNİN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

MƏHƏMMƏDƏLİ KİŞİNİN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verirlər.

"Xalq qəzeti"-nin kollektivi iş yoldaşları Elşən Ağalarova bibisi

FİRUZƏ MƏMMƏDOVANIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Biləsuvar rayonundan Niftulla Əzizov və Əziz Əzizov yaxın dostları

ARİF ALLAHVERDİYEVİN

Şabran şəhərində vəfatından kədərləndiklərini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznə başsağlığı verilir.

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02
Şöbələr: 493-59-03 (8 xətlili), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



"Xalq qəzeti"-nin kompüter mərkəzində yığılıb və səhifələnilib, "Azərbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnamə 022273

İNDEKS 0282
TİRAJ 7426
SİFARİŞ 1073
QİYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 00:00